

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Ilham

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 032 (5752) 16 fevral 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş amili dayanır

İlham Əliyev: "2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir"



Gəncə yeni inkişaf dövrünü yaşayır



3

Əli Həsənov: "Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxıb"



4

BİR MÜBARİZLİK ÖMRÜ - SİYAVUŞ NOVRUZOV - 50!



5

Tbilisidə Rusiyadan Gürcüstan ərazisi ilə Ermənistana qaz nəqli üçün tranzit xərclərinə etirazlar artıb



7

"Gənclərimiz, tələbələrimiz onlara göstərilən dövlət qayğılarından bəhrələnlərlər"



7

Paşinyan "iqtisadi inqilab" nağılıni rəsmiləşdirdi



11

13

AXCP və Müsavatın saxla vəsiqə ticarəti



7

"Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 20 500-ə çatdırılacaq"



16

Bu gün Bakıda dünya kuboku start götürəcək



Azərbaycanda aparılan siyasetin mərkəzində vətəndaş amili dayanır

İlham Əliyev: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir”



Azərbaycan son 15 ilde çox güclü və sürətli inkişaf yolu keçib və bu illərdə əldə edilən bir çox uğurlar, qarşıya qoyulmuş vəzifələr dövlətmiz tərəfindən təmin olunub. Bütövlükde işa, görünən budur ki, ölkəmizin rəhbərliyi tərəfindən atılan hər bir addım, bilavasitə xalqımızın rifah halının gücləndirilməsinə və müstəqilliyimizin təməllərinin daha möhkəm təməllərə söykənməsinə hesablanıb. İstər daxili, istər xarici, istər sosial-iqtisadi, istərsə de digər sahələri əhatə edən bu yüksəlişin esasında işə, əlbəttə ki, xalq-ıqtidar vəhdəti dayanıb.

Prezident İlham Əliyev Real TV-ye verdiyi müsahibəsində de ictimai rəyi maraqlandıran bir çox suallara cavab verərək, bu və digər faktorlara toxunub. Xüsusilə, Azərbaycan mediasının dəstəyinə toxunan dövlətimizin başçısının çıxışı, ilk növbədə, jurnalistlərə çoxsayılı görüşləri barədə ifadə etdiyi fikirləri ilə səciyyələndirilə bilər.

“Mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”

Daha dəqiq desək, Prezident İlham Əliyevin ölkə mediasına göstərdiyi dəstəklə yanaşı, media işçiləri de daim Onun Azərbaycan dövləti və xalqı üçün göstərdiyi yorulmaz, qətiyyətli siyasetini dəstekləyib, bu gün de belədir. Belə ki, media ölkənin həyatında mühüm rol oynayır. Bu baxımdan, “Siz bilsiniz ki, men Azərbaycan mediasına həmişə böyük dəstək göstərmisəm. Mənim media nümayəndələri ilə çoxsayılı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimle medianın inkişafına dəstək verim. Şadəm ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önemli rol oynayır” deyə vurğulayan ölkə rəhbəriniñ xatırladıb ki, O, bir sıra məsələləri, məhz

mediadan öyrənir: “Deye bilərəm ki, mən də öz işimde mediadan gələn xəberləre istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir: nə üçün Prezident xarici mediaya daha çox müsahibe verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirir, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünkü bu gün dünyada informasiya mürbarizi gedir. Azərbaycana qarşı, bir sira hallarda, çox əsəssiz ittihamlar irəli sürürlər, qərezli və saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir.

Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlerimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yeni bize qarşı aparılan bütün bu təhlükənin qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi, müntəzəm olaraq, müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin, müntəzəm olaraq, keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önemlisi, görüləcək işlər haqqında danışılır. Regional inkişaf programlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada

ügurlara nail olmuşuq, harada, hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı, müntəzəm olaraq, öz fikirlərimi çatdırırıq.

“Yene də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə, bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq eyni zamanda, bugünkü müsahibəmiz, onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq” deyə qeyd edən dövlət rəhbərimiz bundan sonra da ölkənin mediasına daim açıq olacağını, habelə, dövlət-media münasibətlərinin inkişaf etdiriləcəyini anons edib.

“Milli maraqlar nəyi dikte edirəsə, biz xarici siyasetdə onu da etməliyik və edirik”

Prezident İlham Əliyevin müsahibə əsnasında, toxunduğu daha bir önemli məsələ milli maraqlar çərçivəsində xarici siyaseti istiqamətləndirməkdədir. Belə ki, sözügedən çərçivədə yürüdülən uğurlu siyaset həm də Azərbaycanın dünənə arenasındaki yüksək yerini və mühüm rolunu nümayiş etdirmiş olur.

“Bəzi xarici mətbət orqanlarında, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyaset aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarırıq. Biz, sadəcə olaraq, xarici siyasetimizlə öz milli maraqlarımızı qoruyurq və mümkin olan riskləri azaldırıq” deyə vurğulayan ölkə Prezidenti, xüsusi, bildirib ki, xarici siyaset milli maraqlar kontekstində aparılır: “Bəzim xarici siyasetim məzəb milli maraqlar üzərində qurulub. Milli

maraqlar nəyi dikte edirəsə, biz xarici siyasetdə onu da etməliyik və edirik. Deye bilərəm ki, buna müvəffəq olmuşuq”.

Bu gün Azərbaycanın dünyada çox etibarlı tərəfdəş kimi tanındığını vurğulayan Prezident İlham Əliyev deyib: “Tərəfdəşlər bilirlər ki, bizim sözümüzün imzamız qədr qüvvəsi, dəyeri var. Ona görə, hesab edirəm ki, xarici siyasetlə bağlı aparılan işlər təqdirdəyidir. Xarici siyaset daxili siyasetin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da, biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik”.

“Azərbaycan vətəndaş bilir ki, an ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq”

Azərbaycanda vətəndaş-dövlət teması formatında da bir sıra yeni modellər reallaşdırılır. O cümlədən, Prezident İlham Əliyevin sade azərbaycanlılara göstərdiyi diqqət və qayğısı, xüsusilə, şəhid ailələri, təqəüdçülər, azterminatlı ailələrin sosial-məsiət təminatları ilə bağlı aparılan dövlət siyaseti həmin reallığı hərtərəflı şəkildə təcəssüm edir. Çünkü dövlət başçımız bütün çıxışlarında vurğulayır ki, Azərbaycanda aparılan siyasetin mərkəzində vətəndaş amili dayanır.

“Əlbəttə ki, bizim siyasetimizin mərkəzində Azərbaycan vətəndaş dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atlığım addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitde yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq”

qeyd edən Prezident İlham Əliyev son illərdə bu istiqamətdə çox böyük işlərin görüldüyü deyib: “Baxın, kökünlər üçün 100-dən çox şəhərcilik tikilmişdir. Yeni mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirler. Şəhid ailələrinə, Qarabağ müharibəsi əllilərinə 6500-dən çox mənzil verilmişdir. Mən eйтməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əllilərinə 6500-dən çox mənzil verilmişdir. Mən eйтməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əllilərinə 6500-dən çox mənzil verilmişdir. Mən eйтməmişəm, hansı ölkədə beşərlik hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etməkdir: “Bütün çətin anlarda dövlət vətəndaşın yanında olmalıdır. Təbii felaket hadisəsi zamanı bu hadisələrin baş verdiyi bölgelərə səfər etməsi, xalqla görüşmesi, onların problemlərini qısa müddətə həll olmasına ilə bağlı fealiyyətə keçməsi bu məqamları özündə kifayət qədər ehtiva etm

Gəncə yeni inkişaf dövrünü yaşayır

Mehriban xanım Əliyeva: “Əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var”

Bu gün özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerdən birini tutur. Bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaq-görənliliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Müasir Azərbaycan dövlətinin Quru-cusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.



Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu işlahatlar bütün bölgələrimizininkinşafına, müasirleşməsinə səbəb olub. Azərbaycanın her yerində olduğu kimi, bu gün qədim tarixe malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı, qeyd etdiyi kimi, Gəncə qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir: “Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır... Əlbette, tarixiliyi, qədim simanı qoruyub-saxlamaq, eyni zamanda, müasirleşmək Gəncəni nadir bir şəhəre çevirib”.

“AZƏRBAYCAN XALQININ GƏNCƏDƏ YAŞAYIB-YARADAN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR”

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 15 dəfə Gəncədə olması və daim Gəncəyə diqqət göstərilməsi, onun inkişafına müsbət təsirini göstərib. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərqi memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inki-



şaf edir və bu gün artıq müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim tarixi abidələr yenidən bərpə edilir. Ölkə başçısı Gəncəyə səfərləri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib. Bu gün Gəncənin gözelliyinə naxış salan məkanların sayı kifayət qədərdir. Gəncədə əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də, başqa ölkələrdən gelən müsəlmanların ziyarətgahı olan dini abidə “İmamzadə” Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin islam aləmindeki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gelecek nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin temiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd, məhz dövlətimizin başçısının Sərəncam və göstərişleri sayesində belə gözəl görkəm alıb. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan və bitki florasının zənginliyinə görə bütün ölkədə məşhur olan “Xan bağı” da bu gün yenidən qurulub. Yenidənqurma işləri ilk dəfə, məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar və dekorativ kollar əkilib. Burada fəvvərələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” Mədəniyyət və İstirahət Parkında sakinlərlə görüşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, son dəfə beş il bundan əvvəl, Gəncədə

olduğu ve qədim mədəniyyət mərkəzi olan bu məkanın incəsənet, mədəniyyət, memarlıq sənəti ilə tanındığını qeyd edib: “Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradın görkəmlə nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm”.

Mehriban xanım Əliyeva səfər çərçivəsində Gəncənin bir çox yerlərində olmuş və sakinlərlə görüşmişdir. Mehriban xanım Əliyeva burada məktəblərə baxıb, uşaq bağçalarında və uşaq evində olub. “Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamisi ardıcıl olaraq həllini tapmalıdır” deyən Birinci vitse-prezident məktəblərlə bağlı məsələlərlə six məşğul olduğunu gəncəlilərin diqqətinə çatdırıb: “Siz bilirsiz ki, son 15 ilde ölkə üzrə 3 minden çox məktəb tikilib və ya bərpə olunub. Ölkəmizdə bir dənə də təmir-siz məktəb qalmamalıdır. Ona görə, bu sahədə, ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət programı çərçivəsində, həm də Heydər Əliyev Fonduñun dəstəyi ilə. Mən məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacaq ki, onların da maddi-texniki bazasını yeniden quraq”.

Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənilib, şəhərdə abadlıq-qu-

ruculuq işləri aparılıb. Belə ki, asfalt yolları, müasir məktəbləri, poliklinikaları var, qazlaşdırma və enerji ilə təminat 100 faizdir.

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Biz Prezidentimizə inanırıq, biz Onu çox istəyirik. Gəncəlilər həmişə Onun arxasındadır” deyən sakinlər indi Gəncədə çox gözəl işlərin getdiyini bildiriblər. “Əvvəller küçələrimiz çala-cuxur idi. İndi qəşəng asfalt salınır. Dam örtükleri təzələnir, həqiqətən, böyük savab iş görmüşünüz” deyə minnətdarlıq hissələrini ifade ediblər.

“Mən çox xoşbəxtəm ki, yenidən Gəncədəyəm. Gəncə xüsusi şəhərdir. Gəncənin mehriban insanları, gözəl memarlığı, qədim tarixi, təkrarolunmaz ab-havası var. Əlbəttə, mən məktəblərə də getdim, uşaq evlərində, muzeydə, “İmamzadə” Kompleksində oldum. Amma buraya gələndə, mənim əsas məqsədim o idil ki, gəncəlilərlə görüşüm. Dədiyim ki, Cənab Prezident 15 dəfə Gəncədə olub və inşallah, yene də olacaq. Ona görə burada həyata keçirilən bu abadlaşma, bu inkişaf hər zaman bizim diqqətimizdədir, hər zaman bizi sevindirir. Amma eyni zamanda, yene də deyirəm ki, hələ də öz həllini tapmayan problemlər də var. Biz onları bilməliyik, biz onların həlli üçün ardıcıl tədbirlər həyata keçirməliyik. Çünkü əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var”.

Nazakət ƏLƏDDİNQIZI

16 fevral 2019-cu il

Əli Həsənov: “Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxıb”



Meşət zəmินində yaşa-nan hər han-sı incident Azərbaycan və çeçen xalqları arasında tari-xən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xə-ləl getirə bilməz" Azərbay-can Respublikası Prezidentinin ictimai-siyasi məsələ-lər üzrə köməkçisi Əli Hə-sənov fevralın 15-də Moskvadakı "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insi-dentlər haşlı açıqlama verib.

dentle bağlı açıqlama verib. Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adı məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbay-

can və çəçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl getirə bilmez. Prezidentin köməkçisi deyib: "Azərbaycan və çəçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyev-İçərişəhər Baş İcraçı Ramzan Kadirov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə esrlər ərzində formalılmış ortaqqar tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmisiə gorur-

mađa calısır".

Azerbaycan ile Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimalı Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəm-lənməsində önemli rol oynadığını vurğulayan Əli Həsənov deyib: "Rusiya çox-milletli dövlətdir, burada yaşayın xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirilər. Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdə xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etmeye, belə xoşagelməz incidentlərə yol verməməyə davət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış incidentdən suisitifadə edərək xalqlarımız arasında düşməncilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətləri-ne çatmayacaqlar".

“Azərbaycanda gənclər siyaseti dünyada bir nümunədir”



Azərbaycan Prezidenti İlham Əliyev Real televiziyasına müsahibəsinə haqlı olaraq bildirdi ki, "gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var". Bu həqiqətən də Azərbaycanda gənclər siyaseti dünyada nümunəvi bir siyasetə çevrilib. Bu siyaseti

quran, ərsəyə gətirən isə cənab Prezidentimiz İlham Əliyev olub". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov devib.

YAP GB sədrinin sözlərinə görə, dövlətimiz tərəfin-dən gəncələrin hərtərəfli inkişafı üçün bütün şərait yaradılib: "Ötən gün cənab Prezidentin Sərəncamı ilə ali təhsil müəssisələrində müvəffəqiy-yet göstəriciləri əsasında dövlət hesabına maliyyələ-şən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırması, eləcə də təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbetinin hazırlığı 31 faizdən 2019/2020-ci tədris ilində 45

faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 fadızdən az olmayan seviyyəyə çatdırılması və s. hamısı Azərbaycan dövlətinin gənclərinə olan etimadıdır və inamıdır. Çünkü Azərbaycan gəncliyinin ən böyük himayədarı ölkə başçısıdır. Təbii ki, bu ali təhsil də bir insanın, cəmiyyətin gələcəyi üçün vacib şərtlərdən biridir. Cənab Prezident çıxışlarında hər zaman deyib ki, gənclər Azərbaycanın müstəqilliyini qorunmalıdır və ölkəmizin gələcək inkişafına töhfə vermeli dirlər. Ölkə başçısının Beyləqan şəhərinə səfəri, Olimpiya Kompeksinin açılışını etməsi, idmançılarla görüşmesi və s. hamısı həm gəncləri fiziki, mənəvi tərəfdən, həm də təhsil, elm baxımından dəstək olmasının göstəricisidir".

Əfsanəvi müğənni Roy Young Bakıda çıkış edəcək

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində əfsanəvi müğənni Roy Young "King of Blues" qrupu ilə birgə çıkış edəcək. Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müğənni konsert çərçivəsində repertuarında hit mahnılarla yanaşı, diger caz nömrələrinə də müraciət edəcək. R. Young dünya şöhrətli ifaçılar James Brown, Ray Charles, Bill Kobham, Billy Sheppard və Johnny Micchel ilə eyni səhnəni bölüşüb. Tamaşaçı ilə dərin ünsiyət quran, maraqlı səsə, açılıq və yumşaq humoru hissinə malik müğənni hər bir fəaliyyəti ni inanılmaz, parlaq bir şouya çevirməyi bacarır.



Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Yeva fevralın 15-də paytaxt Buzovna qəsəbəsinin 1 sayılı psixonevroloji spetsial xidmet müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışıda istirak edib.

AZƏRTAC xəber verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon- dunun 1 sayılı psixonevroloji sosial xidmət müəssisəsi 1974-cü ildə yaradılıb. 2018-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərə- findən bu müəssisədə eəsas- lı yenidənqurma işləri aparılıb.

Yaradılan şəraitlə tanış olan Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyevaya məlumat verildi ki, yenidənqurma işlərin-dən sonra burada yaşayan-ların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. 217 çarpayılıq müəssisədə akt zalı, kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanma-sı üçün yeməkxanalar, elə-cə də mərkəzmiş mətbəx, asudə vaxtin təşkili və istirahət guşələri, izolyasiya və tibb otaqları yaradılıb.



mebel və avadanlıqlarla təchiz edilib. Müəssisə əliliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirmək üzrə fealiyyət göstərir. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhəlesinə çatmayan şəxslər qəbul edilir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində müüm addımlar atılır. Dövlət bu qəbildən olan şəxslərin çoxsaylı sosial programları, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proq-

ramlarına cəlb olunmasını həyata keçirir. Bu müəssisədə yaradılan şərait bir daha sübut edir ki, dövlət səviyyəsində bu istiqamət-də reallaşan tədbirlərə Heydər Əliyev Fondunun da xüsusi töhfəsi var. Bu cür layihələrin icrası hem də onu göstərir ki, nəcib təşəbbüsleri və layihələri ilə seçilən Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiya işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb. Müəssisənin həyətində abadlıq işləri aparılıb, ərazi yaşıllaşdırılıb, müxtəlif növ ağaclar əkilib, istirahət guşələri yaradılıb.

BİR MÜBARİZLİK ÖMRÜ - SİYAVUŞ NOVRUZOV - 50!

Siyavuş Dünyamalı oğlu Novruzov - 17 fevral 1969-cu ilde Naxçıvan Muxtar Respublikası, Babek rayonu, Cəhri kəndində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1999-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliy Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. Əfqanistan və Qarabağ mühəribələri veteranıdır. Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından professional idmanla məşğuldur. Hərbiçilər arasında keçirilən yarışın qalibi olub. Siyavuş Novruzov 1990-ci ildən "Əlinca" Azərbaycan Xeyriyyə Cəmiyyətinin şöbə rəisi və məsul katibi işləyib. 1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdürü, Təşkilat şöbəsinin müdürü vəzifələrində çalışıb, 1995-2005-ci illərdə partyanın Gənclər Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partyanın İcra katibinin müaviniidir. Azərbaycan Respublikasının Milli Məclisinə II, III, IV və V çağırışlarının deputatıdır. O, uzun müddət parlamentin İntizam Komissiyasının sədri işləyib, hal-hazırda isə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlarla İş Komitəsinin sədrindir. Siyavuş Novruzov Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordəni" ilə təltif olunub. Ailəlidir, iki övladı var.

-Siyavuş müəllim, ilk önce, 50 illik yubileyinizi təbrik edirik və fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. İlk sualımız isə belədir ki, siz siyasi cəhdətən yetkin şəxsiniz və ötən illərə nəzər salarkən, hansı məqamları xatırlayırsınız?

-Təşəkkür edirəm. Bilirsiniz, ötən illərə nəzər salarkən, bir çox insanlardan fərqli olaraq, həyatımız müxtəlif dövrlərə düşüb. Həm çətin dövr olub, həm də şərəflə. Çətin dövr o olub ki, Azərbaycanın müstəqilliyinin əldə olunması, Azərbaycan ərazilərinə göz diken düşmənə qarşı mübarizə, səngərlərde döyüşlər, ictimai-siyasi təzyiq, Ümummülli Liderə qarşı tez-yiqlər, Onun əleyhine aparılan işlər, eləcə də, müdafıə komitesinin yaradılması və bu istiqamətdə aparılan işlər, Yeni Azərbaycan Partiyasının yaradılması və nəticədə, müstəqil Azərbaycanın bu vəziyyətə gəlib çıxmışı. Ona görə deyirəm ki, ötən illər həm çətin, həm də şərəflə anırlarla yaddaşlarda qalıb.

Bu günlərdə, Cənab Prezident gənclərlə görüşündə bu tarixi bir daha sadaladı. Yeni gənc nəsil de başa düşmeli, anlamalıdır ki, bu dövlət elə-bele qurulmayıb və onun qurulması zamanı çox çətin və acınacaqlı hadisələr baş verib - vətəndaş mühəribəsi, qarşılurma, separatizm meyillərinin yaranması, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğala məruz qalması, bütün burlardan sonra Azərbaycan iqtisadiyyatının yenidən qurulması, dövlət çəvrilişlərinin qarşısının alınması və s. Yəni bizim hamımız, yetkinlik yaşına çatdıqdan sonra, 20-25 yaşlarından bu dövrün iştirakçılarıq və ən fəal insanlarıq. Bu baxımdan, həmin dövrlərə təsadüf edən hadisələr

bir-iki deyil ki, onların hər birini sadalayan. O qədər rəngarəng və o qədər müxtəlif hadisələr, şərəflə və olduqca ağır proseslər baş verib ki, onları qısa müddətə saymaq mümkün deyil. Bu hadisələrin ən şərflisi odur ki, biz Ümummülli Lider Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərmış. İnsanda bundan böyük şərəf ola bilməz.

- Gənclərin bir çoxu həmin dövrlərdə hələ də sovet təfəkkürü ilə yaşayırlılar və bu təfəkkürdən ayrılma prosesi necə baş verdi?

- Əlbəttə, həmin dövrlərdə sovet təfəkküründə yaşayan gənclərimiz də vardi, yeni nəslin nümayəndəleri də vardi. Doğrudan da, çətin idi. İnsanlar müstəqilliyin nə olduğunu qarvaya bilmirdilər. Çokları düşünürdülər ki, bəlkə də qaytardılar. Yeni sovet hökuməti bir də qayidacaq, süqut uğramış SSRİ bir də bərpa olunacaq və s. Partiya və dövlət işində çalışınanın, komsomolda fəaliyyət göstərənlərin çoxu o dövrün arzusu, həsrəti ilə yaşayırdı.

Lakin bir qrup nəsil vardi ki, onlar Azərbaycanın gələcəyini, müstəqilliyini görərək, fəaliyyətlərini Milli Azadlıq Hərəkatından başlamış, ta son dövər qədər bu fəaliyyətlərini davam etdirmişlər. Görürsən ki, bir yazıçı, bir şair qeyd edir ki, Azərbaycanın müstəqilliyini, azadlığını görürdüm. Əgər yazıçı və şair bunu görürdü, Ümummülli Lider bunu daha əvvəl görürdü və vaxtılı dövlətin strukturlarını da həmin istiqamətdə həzirlayırdı. Hələ hakimiyyətinin birinci dövründə bu proseslərin həzirlaqlarını görürdü. Azərbaycanda müəssisələrin, zavodların çox tikiləməsi, ölkəmizin aqrar ölkədən sənaye ölkəsinə çevrilmesi, neftayır-



Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-ye müsahibəsini təqdim edirik

ma zavodlarının eksəriyyətinin Azərbaycanda olması, hətta Orta Asiya neftinin Azərbaycana gətirilərək, buradaki zavodlarda işlənməsi, benzin və s. məhsullara çevrilmesi - ümumiyyətlə, bütün bunnar müstəqilliyə hazırlıq dövrü kimi qiyamətləndirilməlidir.

O cümlədən, hərbi məktəblər, ayrı-ayrı postsovet məkanındaki ölkələrə tələbələrin göndərilməsi, onların ölkə kadri kimi formalaşdırılması prosesi gedirdi.

Gənclərə gəlince, komsomol dağılıandan sonra, gənclər tamamilə qeyri-müəyyən vəziyyətdə qalmışdır. Onların bir qrupu silahlı dəstələrə, bir qrupu pis vərdislərə qoşulmuşdu, digər qrupu baş verən hadisələrə laqeyd yanaşırdı, iş yerləri dağılmışdı, heç yerdə gənclərin problemlərini dinləyənlər yox idi...

Bele bir vaxtda Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndən sonra, Ümummülli Liderin irəli sürdüyü əsas tələbələrdən biri də gənclərin formalasması, onların müstəqil Azərbaycan dövlətinin həyatındakı rolunun müəyyənləşməsidir. Əlbəttə ki, əsas məsələlərdən biri də partyanın nəzdində Gənclər Birliyinin yaranması idi. Xatirimdər ki, 1993-cü ildə qayitıldıqdan sonra, Ulu Önder Heydər Əliyevin ilk görüşü gənclərlə oldu. Məhz bundan sonra Azərbaycanda gənclər hərəkatı başladı. Neticədə Gənclər Birliyi yarandı və mən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sedri seçildim, 10 il müddətindən sədr vəzifəsini həyata keçirdim. Sonra biz 11 təşkilatla Milli Şurani yaratdıq və onda burada birləşən təşkilatların sayı 30 idi, indi isə təşkilatların sayı 3 minə qədər gəlib çatıb. Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi kifayət qədər uğurlu fəaliyyət göstərir, müxtəlif ölkə əhəmiyyətli proseslərdə təmsil olunurlar. Bütün bunnarın fundamenti, məhz həmin dövrlərdə qoşulub.

Ümumiyyətlə, bütün proseslər ardıcılıqla qurulurdu. Gənclər və idman Nazirliyinin yaradılması, Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi bizim əldə etdiyimiz uğurların göstəriciləridir. Xüsusilə, gənclərin ayrı-ayrı reket qruplarında fəaliyyət göstəridilər, belə gənclərin gələcəyi barədə düşüncən yox idi, məhz həmin gənclərin doğru və sağlam yola cəlb edilmələri üçün biz fəaliyyətimizi göstəridik.

Hətta idmançı gənclər var idi ki, onlar heç çempionatlarda, idman yarışlarında iştirak edə bilmirdilər, ümumiyyətə, məşq zalları və s. yox idi. Bütövlükde, bu hallar aradan qaldırıldı və gənclərimiz, yeni nəsil müstəqilliyin bəhrələrini gördükcə, onun mühüm mahiyyətlərini anlamağa başladılar. Həmçinin, yeni nəsil köhne düşüncəliləri də yeniliklər barədə düşünməyə vadə edirdi.

Bu gün ölkəmizin bütün regionlarında möhtəşem Olimpiya kompleksləri, idman qurğuları mövcuddur və gənclərimiz bütün bunnardan istifadə edir, o cümlədən, idmançı gənclər ölkəmizin bayrağını müxtəlif beynəlxalq yarışlarda və turnirlərdə yüksəklərə qaldırırlar.

- Siyavuş müəllim, böyük siyasi yol keçmisiniz, bəs Sizcə, siyaset nədir?

- Siyaset çox ağır və çətin bir prosesdir. Siyasetlə meşğul olmaq həm də bir peşədir. Bəziləri siyasetə bir iş yeri, karyera, yaxud inkişaf xətti kimi baxır. Amma professional siyasetlə meşğul olmaq, doğrudan da, hərtərəflı olmaqla, insana təkan verən amillərdən bırdır. İstenilən insan siyasetlə meşğul ola bilər, amma bu siyasetdən necə çıxmış olduğunu özü müeyyənləşdirməlidir. Götürək Ümummülli Lider Heydər Əliyevi. O, müxtəlif dövrlərdə siyasetdə olmasına baxmayaraq, sübut etdi ki, zamanından və dövründən asılı olmayıraq, siyasetlə xalqa xidmet etmək olar. Bax, budur siyaset, budur siyasi ruh. Yoxsa ki, biri deyir o vaxtkı dövr məni sıxırdı, zaman inkişafa imkan vermirdi və yaxud vəzifəm olsayıdı, mən daha yaxşı xidmet ederdim. Mənəcə, bu, doğru yanaşma deyil.

Ulu Önder vəzifədə olanda Milli Təhlükəsizlik Komitəsində çalışanda, istefada olanda da, işsiz olanda da, Naxçıvanda fəaliyyətsiz olanda da, hansı ki, Naxçıvanın xilası Ümummülli Liderin adı ilə bağlıdır, Ali Məclisin Sədri olanda da, parlamentin Sədri olanda da, Prezident olanda da, həmişə bunu sübut edib ki, xalqa xidmet, xalqın xilas yolu zamandan və quruluşdan asılı deyil. Xalqa xidmet və onu inkişaf etdirmək yolu insanın özündən və dövlətə, dövlətçiliyə xidmet etməkdən asildir. Bax, budur əsl siyaset, budur siyasetin nə olması sualının cavabı.

- Siyavuş müəllim, Siz Yeni Azərbaycan Partiyasının icra katibinin müavini olmaqla yanaşı, həm də millet vəkilisiniz. Hər iki məsuliyyəti vəzifəni icra etmək Sizə çətinlik yaratır mı?

- Bilirsiniz, əslində, bu iki iş birini tamamlayır. Çünkü əvvəller bizim Milli Məclisədə 72 nəfər partiya üzvümüz var idi. Məhz ayrı-ayrı təyinatlar olduqdan sonra sizimiz 68-ə qədər müəyyənləşdi. Onların hər biri, məhz Prezident İlham Əliyevin siyasetinin təbliği, insanlara çatdırılması, görülən işlər, Azə-

bayanın inkişaf strategiyası, ölkəmizə qarşı yönələn təzyiqlərin qarşısının alınması, anti-Azərbaycan dairələrə tutarlı cavabların verilməsi, xalq-iqtidár birliyinin təmin olunması məsəlesi ilə yanaşı, həm də partyanın, o cümlədən, Milli Məclisin deputati kimi, bilavasitə əsas vəzifə kimi daşıyır. Əlbəttə ki, bu vəzifələri biz layiqincə yerinə yetirməye çalışırıq. Bilirsiniz ki, Cənab Prezidentin atdığı addımlar çox uzaqqorən, düşünülmüş və gələcəyə hesablanmış mütərəqqi addımlardır. Hətta bəzən ele olur ki, bu addımlara çatmaq olmur. Çünkü bu addımlar sürekli və ardıcıldır. Misal üçün, atılan hər hansı bir addımın təbliği ilə məşğul olanda, görürük ki, dövlətəmizin rəhbəri tərəfindən növbəti bir addım atılır. Biz, hər gün bunların şahidiyik. İster Azərbaycanın daxilində, ister xaricində, beynəlxalq aləmdə... Bu da, onu göstərir ki, Cənab Prezident xalqın maraqlarını tam şəkilde təmsil etməkla yanaşı, həm də təmin edir. Ona görə də, biz də çalışırıq ki, həmin istiqamətdə işimizi quraq ki, atılan addımlara dəstək oləq və reallaşdırılan işlərin əhaliyə düzgün çatdırılması bu dəstəyimizi davam etdirək. Həmçinin, Azərbaycana qarşı təzyiq dili ilə danışan qüvvələrə qarşı lazımi tədbirlərimizi həyata keçiririk.

- Prezident İlham Əliyevin apardığı İslahatları, o cümlədən, kadr İslahatlarında apardığı gəncəşdirme siyaseti kontekstində, Siz, gənclərimize hansı tövsiyələrinizi verdiniz?

- Bizdə gəncləşmə siyaseti təkmül yolu ilə gedir. Lakin bize qonşu olan dövlətlərdə vaxtılı fərqli addımlar atıldı və gənclər tam yetkin bir dövra məni sıxırdı, zaman inkişafa imkan vermirdi və yaxşı xidmet ederdim. Mənəcə, bu, doğru yanaşma deyil.

Amma bizim Azərbaycan gəncliyi, 28 illik müstəqil dövründə kifayət qədər inkişaf edib. İster xarici ölkələrdə, istərsə də ölkəmizdə yüksək təhsil alıb, siyasi yetkinliyə çatıb, müxtəlif siyasi məktəblər keçib və bu gün mərhələli şəkildə bu nailiyyətlərə çatıblar. Artır onların təyinatları idarəciliyinən heç bir problemlər yaratır. Yeni bu gənclər kifayət qədər keçiblər və iş sistemini, Cənab Prezidentin siyasetini kifayət qədər dərklərdən dərklərdən ediblər. Ona görə də, hesab edirəm ki, kadr İslahatları da davam edəcəkdir və müstəqil düşüncəli, müstəqil fikirli və xalqını, milletini, dövlətini sevən, eləcə də, Prezidentinin siyasetini təsdiq etmək istəyənlər, bu siyaseti aparan gənclər mütləq ireli çəkilməlidirlər. Bu yolda gənclərimizin hər birinə uğurlar arzulayıram.

Rövşən NURƏDDİNOĞLU

P.S. "SƏS" Media Qrupunun kollektivi olaraq, bizlər də Siyavuş müəllimi 50 illik yubileyi münasibəti ilə təbrik edir, onun dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində apardığı işlərdə, o cümlədən, Yeni Azərbaycan Partiyasındaki, həmçinin, millət vəkilliyi fəaliyyətində uğurlar arzulayır, yubileyiniz mübarək deyirik.

16 fevral 2019-cu il

Mübariz Qurbanlı: "Dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib"



Dini Qurumlarla İş Üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı fevralın 15-də Mərakeş Krallığının Azərbaycandakı fövqələde və selahiyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb. Sımanın verdiyi məlumatə görə, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinə toxunan Dövlət Komitesinin sədri bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstekləməsinən dən məmənunluğunu ifadə eden Mübariz Qurbanlı Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işgalinə münasibətdə tutduğu ədaləti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı respublikamızdakı dinlərərasi harmoniya, toleransi və həmrəylik mühiti barədə danışan Komitə sədri bildirib ki, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə

çevrilib. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə formalasdırıcı dövlət-din siyasetinə uyğun olaraq Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyani uğurla yerinə yetirir. Prezident İlham Əliyevin böyük tariixə malik dini məbədlərimizin bərpası, dini icmala rəqayısa sahəsində ardıcıl tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyonlu siyasetin tərkib hissəsidir. Vurğulanıb ki, kəskin ziddiyetlərin tüyən etdiyi zamanda Azərbaycan dünyaya toleransi, multikulturalizm, islam həmrəyliyi ideyaları yayır. Prezident İlham Əliyevin Azərbaycanda 2016-ci ili "Multikulturalizm ili", 2017-ci ili isə "Islam Həmrəyliyi ili" elan etməsi ilə müsəlman ölkələri, o cümlədən sülhperəvər bəşeriyyət üçün yeni platforma yaradılıb. Dövlət Komitesinin sədri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasında qardaşlıq və birlilik dəyərlərinə mənəfət etdiyini bildirib. O, bu

istiqamətdə işlərin davam etdirildiyini, müvafiq qurumları, o cümlədən Qafqaz Müsəlmanları İdaresinin nəzdində təsis olunmuş "Bakı Beynəlxalq dinlər və sivilizasiyalarası əməkdaşlıq Mərkəzi"nin təşkilatçılığı ilə dönya-nın müxtəlif ölkələrində tədbirlər keçirildiyini qeyd edib.

Səmimi qəbula görə təşkükünü bildirən Mərakeş Krallığının ölkəmizdəki fövgələ ve selahiyətli səfiri Məhəmməd Adil Embarş Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasının artıq bütün dünyanın etiraf etdiyi heqiqət olduğunu vurğulayib. Səfir İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyani üzərinə götürür. Azərbaycanın bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu və müsəlman aləmində dəstekləndiyini deyib. Həmçinin M.A.Embarş Dövlət Komitesinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Mərakeşin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını diqqətə çatdırıb.

Eyni zamanda, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, iki ölkə arasında dini-mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyəti və gələcəkdə birgə tədbirlərin, konfransların, sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb. Sonda qonağa Dövlət Komitesinin ingilis və ərəb dilindən nəşr etdiyi, ölkəmizdəki dini toleransi mühitindən və maddi-mədəni irsizmə qarşı töredilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Bəhruz Quliyev: "Gənclərimiz, tələbələrimiz onlara göstərilən dövlət qayğılarından bəhrələnirlər"

"Prezident İlham Əliyevin gəncləri siyasetində müyyənləşdirdiyi uğurlu strategiya söz yox ki, Azərbaycanda gənclərin inkişafının təmin edilmesi üçün aparılan ardıcıl işlərin məntiqi davamıdır". Bu fikirləri Olaylar.az -a "Səs" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının tələbələrinin təqaüdlerinin artırılması ilə bağlı verdiyi Sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, her il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan gələcəyin müəllimlərinə təqaüdlerin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilmesi onların daha yaxşı təhsil ala bilmesi, təhsilin elçətanlığının təmin edilmesi baxımdan mühüm əhəmiyyət kəsb edir: "O cümlədən, gənc-



lerimiz, tələbələrimiz onlara göstərilən bu qayğıdan bəhrələnərək, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda davamlı töhfələrini verecekler. Ümumiyyətə, Azərbaycanda gənclərin təhsilə yanaşı, onların sosial müdafiə və işlə təminatlarının daim diqqətdə saxlanılması artıq bir mexanizm halına getirilib və Prezident İlham Əliyev hər zaman bu məsələni şəxsi diqqətdə saxlayır. O da əbas deyil ki, bu günün mütərəqqi gənci İlham Əliyevin daxili və xarici siyasetini dəsteklədiklərini və onun etrafında səhbiyyətini bütün çıxışlarında bəyan edirlər. Bu, Vətənini, dövlətini sevən hər bir gəncin səmimi etirafı və deyərdim ki, dövləti qarşısında verdiyi sözündür".

"Cənab Prezident, gənclərle keçirdiyi görüşündə də vurğulayıb ki, onlar bizim gələcəyimizdir və dövlətimizin gelə-

Təhsil naziri: "Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir"

Təqaüd sisteminin təkmilləşdirilməsi ölkə rəhbərinin təhsilə qayğısının bariz nümunəsidir. Bu, ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. AZERTAC xəber verir ki, bu



fikri fevralın 15-də təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların icrası ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir qeyd edib ki, son illerdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətdə ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin elçatanlığı istiqamətdə mühüm addımlar atılıb. Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, qəbul göstəriciləri yuxarı olan geleceyin müəllimlərinə təqaüdlerin verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi onların da-ha yaxşı təhsil ala biləməsi, təhsilin elçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətbuat konfransında məlumat verilib ki,

ölkə Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlerin verilməsi haqqında" Sərəncamı və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün mebleğinin artırılması haqqında" Fərmani ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilen təqaüdlerin mebleğleri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdleri orta hesabla 20 faiz artacaq.

"Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffeqiyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbərin ümumi sayına olan nisbetin hazırlı 31 faizden 2019-2020-ci tədris ilində 45 faize, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizden az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.

İsa Həbibbəyli: "İlham Əliyev hər bir addımında vətəndaşların mənafeyini əsas götürür"

"Son illər ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətdə uğurlu sosial siyaset həyata keçirilir. Ötən illerdə olduğu kimi, 2019-cu ilin sosial siyasetinin əsas hədəflərindən biri de pensiya və maaşların artırılmasıdır. Bir neçə gün əvvəl, Prezidentin minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının siyortə hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamları və məcburi köçkünlər və onlara bərabər tutulan şəxsələr üçün vahid aylıq müavinətin müyyən edilməsi haqqında Fərmani, eləcə də, tələbələrin təqaüdlerinin artırılması ilə bağlı verdiyi qərarı dövlətin xalqa diqqət və qayğısının növbəti bariz nümunəsi oldu". Bu fikirləri AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycan sosial yönümlü dövlətdir və Prezident İlham Əliyev müxtəlif çıxışlarında bu barədə dəfələrle bildirib ki, Azərbaycanda aparılan siyasetin prioritətlərindən biri onun sosial xarakter daşımasıdır: "Azərbaycan Prezidenti İlham Əliyev sosial-

iqtiadi sahələrin inkişafı istiqamətdə çoxşaxəli islahatlar həyata keçirmək, xüsusiilə, son vaxtlarda apardığı məqsədyönlü islahatları ilə, ölkəmizin daha da qüdretlənməsinin və dinamik inkişafının əsas leytmotivini təşkil edilib. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin, sosial sıfarişinə uyğun əməkhaqqının artırılması, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olmasına cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bununla, Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürür".

"Belə ki, yürüdülən siyasetin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır" deyə bildirən İsa Həbibbəyli, həmçinin, qeyd edib ki, bu gün O, xalqına güvəndiyi kimi, xalqı da Ona güvenir: "Bu, xalq-igtidar birliyi və vəhdətindən və bu vəhdətə dəyil, əməli fəaliyyətdə də gəstərir: "Əhalinin sosial şəraitinin qorunması sahəsinə görən işlərin məcmusu,

bu barədə deyilənlərə ən yaxşı misaldır. Təkçə son illerdə həyata keçirilən xeyli sayıda sosial layihələr Prezident İlham Əliyev vətəndaşlara, xüsusiilə, cəmiyyətin həssas təbəqəsi olan azərəminatlı ailələrə diqqət və qayğısının ən parlaq təzahürüdür. Bu, ölkə Prezidenti İlham Əliyevin dövlət idarəciyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığı, insanlara qarşı münasibətə diqqət və həssaslıqla malik lider olduğunu parlaq şəkilde əks etdirir".

Prezident İlham Əliyevin her zaman xalqın yanında olduğunu bildirən millət vəkili, həmçinin, qeyd edib ki, bu gün O, xalqına güvəndiyi kimi, xalqı da Ona güvenir: "Bu, xalq-igtidar birliyi və vəhdətindən və bu vəhdətə dəyil, əməli fəaliyyətdə də gəstərir: "Əhalinin sosial şəraitinin qorunması sahəsinə görən işlərin məcmusu,

Rəfiqə KAMALQIZI

Sosial şəbəkələr vasitəsilə böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir

-Eldəniz müəllim, bu gün Azərbaycan dönyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ölkəmizin keçdiyi inkişaf yolunun haqqında nə deyə bilərsiniz?

-Ümumiyyətlə, son 15 ildə bütün sahələr üzrə o qədər çoxsaylı uğurlar qazanılıb ki, onlardan günlərlə danışmaq olar. Azərbaycan iqtisadiyyatı bu illər ərzində 3,3 dəfə artıb, 2 milyona qədər iş yeri yaradılıb. Həmin dövr ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollara qədər sərmaye qoyulub. Bu gün Azərbaycan iqtisadiyyatı güclü sahibkarlıq təbəqəsinin formalşaması sayəsində inkişaf etməkdədir. Əgər 2003-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 fəzini təşkil edirdi, bu gün ölkəmizin payı 80 faiza yüksəlib.

Prezident İlham Əliyevin uzaqqorən siyaseti, principallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dönyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırlada Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin "XXI əsrin layihəsi" adlandırdığı "Cənub qaz dehlizi" layihəsi ise enerji əməkdaşlığını genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirecəkdir.

Həmçinin "Dəmir ipək yolu" adlanan Bakı-Tbilisi-Qars dəmir yolu quyu xətəl birbaşa Avropaya çıxış imkanı yaradır. Eyni zamanda, 2018-ci ildə, may və iyul aylarında Cənub Qaz Dəhlizi və TANAP layihələrinin tətənəli açılış mərasimləri keçirildi. Qardaş Türkiyə ilə dostluğun, qardaşlığın, müttəfiqliyin dəha bir nümunəsi kimi, ötən ilin payızında "STAR" neft emal zavodunun təxniqə açılış mərasimi düzənləndi ki, bunlar da nəticə etibarı ilə Azərbaycanın regionun və bütövlükde dönyanın enerji təhlükəsizliyinin təminatında əsas aktorlardan birine çevrildiyini təsdiqlədi.

Uğurlu siyaset nəticəsində əhəlainin sosial rifahi da əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının bu istiqamətdə verdiyi qərarlar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

-2004-ci ildən icrasına start verilən regionların sosial-iqtisadi inkişafi ilə bağlı 3 Dövlət Programı uğurla icra edildi. Artıq dördüncü Dövlət Programı da qəbul olunub. Bir millət vəkili olaraq, sözügedən dövlət programlarının icrasını necə dəyərləndirirəndiniz?

-Bu dövr ərzində Azərbaycan regionları başdan-başa gözəlləşdi, siması-



*Milli Məclisin deputati
Eldəniz Səlimovun
yap.org.az-a müsahibəsi*

nı dəyişdi, inkişaf etdi. Məhz bu inkişaf neticəsində Azərbaycanın regionları bu gün dönyanın turizm məkanlarına çevriləkdədir. Hər il minlərlə, onminlərlə xarici turist Azərbaycanın bölgələrinə, son derecədə müasir və beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirler. Ümumiyyətlə, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə heyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bütövlükde ölkənin iqtisadi potensialının artırılmasına və əhəlinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində 3 dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza artı. İxracın 4,7 dəfə, valyuta ehtiyatımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyat qurmağa nail oldu.

Ölkənin dayanıqlı və inkluziv inkişafına nail olmaq məqsədile Prezident İlham Əliyev tərəfindən aparılan geniş İslahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi qəbul edilen yeni 4-cü Dövlət proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirir.

"Təqaüdlərin artırılması müəllim və tələbələr tərəfindən ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanıb"



Islam Mustafayev söyləyib.

i.Mustafayev bildirib ki, təqaüd alanlarının sayının artırılmasına, həm də təqaüdlərinin miqdalarının tələbələrinə görə differensiyasının aparılmasına yönəlmış sərəncamları təhsil sisteminin inkişafında da öz müsbət təsirini göstərəcək, gənclərin sosial-iqtisadi vəziyyətini yüksəldəcək, onların uğurlarını stimullaşdıracaq. Kafedra müdürü vurğulayıb ki, peşə təhsilində tutmuş elmlər doktorluğu hazırlığına qədər təhsilin bütün mərhələlərini əhatə edən sərəncamlar ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf və davamlı cəmiyyət quruculuğu sahəsində ardıcıl və uğurla həyata keçirilən Dövlət programlarının tərkib hissəsi olmaqla yanaşı, təqaüd sisteminin təkmiləşdirilməsi yolunda mühüm addımdır.

məkələ yanaşı bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilmesi və əhəlinin rifah halının daha da yaxşılaşması yönümüzə həzirlənmiş mühüm dövlət programıdır. Dövlət başçısının da dediyi kimi, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bir sözə, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da ölkəmiz yalnız inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək.

-Ölkəmizin uğurlu inkişafından danışdırınız. Amma bəzi dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Buna münasibətiniz necədir?

-Bu, çox təəssüf doğurur. Yaxşı oları ki, ölkəmizdə görülen bu möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində ale丁çəvirlən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi sapi özümüzdən olan baltalar da görsünlər, duysunlar, anlaşınlar. Bilsinlər ki, heş kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, dikte dili danışa bilməz. Bu yöndə cəhdələr yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyecək, özlərini əzib keçəcək. Atalar məsələsində deyildiyi kimi, yel qayadan heç nə apra bilməz və bilməyəcək. Ona görə yaxşı oları ki, onlara səhvələrini, yanlışlarını nəhayət, anlaşınlar, oyuncaq kimi istifadə edilmədən qurtulsunlar və düz yola gəlsinlər. Yoxsa, onlar üçün sonra çox gec olacaq. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çerçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, her kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində de narahatlı doğurur və bunun qarşısını almaq üçün lazımi addımlar atılır. Azərbaycanda da bu yöndə tədbirlər görülməlidir.

Tbilisidə Rusiyadan Gürcüstan ərazisi ilə Ermənistana qaz nəqli üçün tranzit xərclərinə etirazlar artır



Gürcüstan müxalifəti bu ölkənin ərazisində Rusiya qazının Ermənistana nəqline görə tranzit xərclərinə etiraz edib. Müxalifet partiyaları iddia edirlər ki, Ermənistana qaz nəqline dair "Qazprom" şirkəti ilə yeni kontrakt Tbilisiyə 30 milyon dollar zərər verəcək. AZERTAC gürcü mətbuatına istinadla xəbər verir ki, Gürcüstan ərazisindən təbii qazın tranzit xərcləri üzrə 2017-ci ildə imzalanmış sazişin müddəti bitdiyi üçün tərəflər yeni danışqlara başlayıblar. Tbilisi Ermənistana tədarük edilən qazın ərazisindən nəqline görə əvvəller 10 faiz həcmində olan tranzit xərcinin artırılmasını isteyir. Əvvəlki razılaşmaya görə, "Qazprom" tranzit xərclərinin müqabilində Gürcüstana 200 milyon kubmetr təbii qaz verirdi. Tbilisini tələbi ilə "Qazprom"un rus-erməni törəmə şirkəti bu xərcləri nağd pulla ödəməye başlayıb və illik 40 milyon dollar vəsait ödənilib.

Gürcüstanın "Milli hərəkat"dan olan deputati Roman Qoçiridze bəyan edib ki, Tbilisi Ermənistana nəql olunan qaza görə cüzi məbləğdə ödənişlər möhtac deyil və sabiq energetika naziri Kaxa Kaladze uzun müddət ictimaiyyətə yanlış məlumat verib. Belə ki, indi qaz tranziti üçün Gürcüstana ödənilən 40 milyon dollar əvəzinə cəmi 11 milyon dollar tekli olunur.

"ASAN xidmət" və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək



Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığı dair Anlaşma Memorandumu imzalandı. AZERTAC xəbər verir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvə Mehdiyev və Dövlət Komitəsinin sədri Fuad Murodov imzalayıblar. Memorandum çerçivəsində "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan Respublikasının hüdudlarından kənardan səyyar formada, habelə xaricdə yaşıyan azərbaycanlılara müvafiq dövlət xidmətlərinin "Elektron Hökumət" portalı vasitəsilə elektron qaydada göstərilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

"Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 20 500-ə çatdırılacaq"

“Öten il dövlət sifarişli yerlərin sayı 12324

olub, növbəti tədris ili üçün isə 20 500 yera kimi artırılması planlaşdırılır". SIA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov dünən keçirilən mətbuat konfransında deyib. Bir il ərzində dövlət sifarişli yerlərdə 65 fəzildən artıq artımın müşahidə olunduğu deyən nazir söyləib ki, növbəti illərdə de müsbət tendensiya davam edəcək. C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib: "2018-2019-cu tədris ili üçün bu rəqəm 30%-dən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir". C.Bayramov qeyd edib ki, 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir.



Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi daha da güclənir

Prezidentin "Azərbaycan ...öz gücünü göstərib" bəyanatı Nikol Paşinyanı qorxuya salıb



Ermenistan daxilində son vəziyyətin təhlili burada istər icimai-siyasi, istərsə də sosial-iqtisadi müstəvidə gərginliyin yenidən yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Belə ki, Nikol Paşinyanın verdiyi vədləri yerinə yetirə bilməməsi, artıq erməni cəmiyyətində yeni narazılığa rəvac verir. Yaranmış vəziyyətdə Paşinyan etirazları səngitmək üçün sələffərinin taktikasından istifadəyə daha çox meyllənir. Söhbət cəbhədə gərginliyi artırmaqla, diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir.

Son dövrlərdə düşmənin ateşkəsi daha intensiv şəkildə pozması, müxtəlif təxribatlarla cəhd etməsi, əsasən de, mülki əhalini hədəfə alması qeyd edilənlərin neticəsi sayılır. Düşmənin belə addımları evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurur ki, yaranmış vəziyyətdə Azərbaycanın qarşı tərəfə daha sərt cavab vermesi, artıq qaćıl-maz olur. Yeri gəlmışkən, qeyd edək ki, artıq bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Bütün bunlar, o deməkdir ki, düşmənin istənilən təxribatı ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir"

Bu xüsusda Prezident İlham Əliyev çıxışlarında erməni tərəfincə dəfələrlə sərt xəbərdarlıqlar edərək, bildirib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: "Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistani quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq effususlar olsun ki, Ermənistanda rəhbərliyə gelmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində,



Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onların layiqli cavabını verir, verecek, neçə ki, 2016-ci ilin aprel döyüşlərində onları yerine oturdu, torpaqlarımızın bir hissəsini azad etdi, ötən ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində, böyük ərazi nəzarətimizə keçdi".

Bununla yanaşı, dövlət başçısı qarşı tərefin yene lazımi cavabını alacağını da vurğulayıb: "Bundan sonra da biz onlara lazımları vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş getirebilmez. Baxın, bir neçə gün bundan əvvəl, onların silahlı təxribatı neticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gələnlər. Biz bu istiqamətdə siyasetimizi ardıcıl olaraq aparacaqıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracaqıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-

bitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar".

Xüsusilə, bu günlərdə Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı səsləndirdiyi "Azərbaycan öz ərazilərinin işğali ilə heç vaxt barışmayacaq" ve Azərbaycan döyüş meydانında öz gücünü göstərib" bəyanatı isə ölkə başçısı tərəfindən münaqişənin həlli ilə bağlı her zaman, birmənəli şəkildə, bəyan edilən dövlətimizin principial mövqeyinin reallığıdır. Və bu mövqə BMT Təhlükəsizlik Şurasının məlumat qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Bələliklə, dövlət başçısı bununla, bir dəha öz xəbərdarlığını edib və bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməkdə davam edərsə, onda Azərbaycan dəha sərt tədbirlər görəmeli olacaq. Ermənistan hökumətindən fərqli olaraq, bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə, əsgər analarının narahatlığı və növbəti dəfə aprel

günü göstərir və təessüf ki, belə vəziyyətdə Qarabağ savaşı yenidən təkrarlanıb. Amma ötən əsrin 90-ci illərində fərqli olaraq, indi vəziyyət bizim lehimizə deyil. İster hərbi, istərsə də diplomatiya sahəsində.

Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusiya və Türkiye də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bize müsbət nəsə vəd etmir".

Diger erməni ekspert Artaşes Qeqamyan isə qeyd edir ki, Nikol Paşinyan hələ də hansıa virtual dünyada işləməyi davam etdirir: "Demək yeter ki, onun çıxış və nitqlərini analiz edərək, bu neticəyə gəlirsən: ölkə rəhbərinin gerçəklilikdən tam ayri düşdüyü göz qəbəğindədir. Özü də çox maraqlıdır ki, ölkənin təhlükəsizliyi təhdid altında olduğu bu qədər mürəkkəb dövrə dövlətin birinci şəxsi olan adam öz çıxış və nitqlərini, əsasən, parlamentdə, ancaq Paşinyan hökumətinin təqdim etdiyi istənilən qanun layihəsinə bir ağızdan səs verən əks-inqilabçılarının ifşasına

döyüşlərinin tekrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlar rəvac verir. Çünkü bütün erməni icimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxınlaşdırır.

Diger tərəfdən, erməni icimaiyyəti, onu da çox gözəl bilir ki, Paşinyanın təhdid dolu bəyanatları və Dağlıq Qarabağ məsələsində sərəm mövqeyinə cavab olaraq, Azərbaycan Ordusu genişməyə hərbi təlimlərə başlayıb. Bu təlimlər indiki şəraitdə, faktiki olaraq, düşmənə xəbərdarlıqdır.

Erməni ekspertləri baş naziri yixib-süründülər

Ermənistanın "1in.az" saytı Nikol Paşinyanı yixib-süyünen yazı dərc edib. Qarnik Gevorkyan adlı müəllifin yazısında baş nazirin səriştəsiz siyaseti, qorxaqlığı və Rusiyanın kölesi olması sərt şəkildə tənqid olunub. Bildirilib ki, onu u ugursuz siyaseti neticəsində, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb və Dağlıq Qarabağ məsələsində Ermənistan şansını itirmək üzərdir.

Erməni ekspert Artur Kazinyan da bildirir ki, Paşinyanın addımları Qarabağ məsələsində kövək sülh təhlükə altında qoyub və savaş istənilən an başlanıa bilər: "Paşinyanın addımları onun siyasetdə hələ çox naşı oldu-

hər edir. Həm də onun çıxışları Ermənistən hökumətinin toplantıları zamanı deyil, seçkiqabağı kampaniyanın gedisində partiyasının İrevan məri postuna irəli sürdüyü namizədə dəstək üçün təşkil edilən mitinqlərdə olur. Görünən budur ki, Azərbaycan savaşa hazırlaşır, Paşinyan isə əksinqilabçıları ifşa etməklə məşğuldur. Bu da, Ermənistana baha başa gələcək".

Ermənistən "Iragir" sayı isə yazır ki, İrevanın yeni geosiyasi reallığı görməsi çox vacibdir: "Nəzərə alınmalıdır ki, Türkiye prezidenti Recəb Tayyib Ərdoğan rus həmkarı Vladimir Putinlə İdlible bağlı razılaşdı, əvəzində, Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq". Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: "Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistən münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvani Qarabağın qaytarılması məsələsinə razı salıb. Ermənistən üçün Rusiyasız Türkiye və Azərbaycanla mübarizə aparmaq çətin olacaq". Ümumiyyətə, Ermənistəndə hesab edirlər ki, Bakı və Ankara Dağlıq Qarabağıla bağlı yeni taktikani işə salır. Erməni şərhçi Sarkis Artsruni Türkiye - Azərbaycan münasibətlərinin Dağlıq Qarabağ problemi nizama salınması kontekstində ehəmiyyətli olduğunu vurğulayıb: "Ankara Qarabağ problemində Azərbaycana qeyd-şərsiz dəstəyini ifadə edir. Bununla yanaşı, Ankara və Bakı Qarabağ probleminin nizama salınması formatına yenidən baxmaq planını işə salıb. Yeni taktikaya görə, problemin Türkiyə-Azərbaycan-Rusya formatında həlli nail olmaq isteyirlər. Bu isə Ermənistən üçün ciddi təhlükədən xəbər verir". Beləliklə, qeyd edilənlər ister həbəti, isterse də diplomatik müstəvədə proseslərin Ermənistənə lehina olmadığını göstərir. Bu vəziyyətdə, Qarabağ məsələsində güzəştə gedib lazımi addımlar



da isə, işgalçi Ermənistəna nəzər salındıqda, tamam əks-mənzərə müşahidə olunur. Bunu ümdə səbəblərindən biri isə işgal siyasetinə görə, Azərbaycanın Ermənistəni təcrid vəziyyətinə salmasıdır. Məsələnin bu tərəfənə toxunan Prezident İlham Əliyev qeyd edib: "Bu müsbət fonda baxın görün, Ermənistəndə nələr baş verir. 20 il ərzində kriminal, korruption, qanlıq, oğru, yalançı hakimiyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsün-

Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyaset nəticəsində, Ermənistən onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasetimizi uğurla aparmışq və heç kimdən çekinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdəşlərimə demişəm. Nə qədər ki, torpaqlarımız işgal altında dır, biz Ermənistəna qarşı təcrid siyasetimizi aparacaq. Bu siyaset nəticəsində, Ermənistən iqtisadi iflasa uğradı. Ermənistən iqtisadi perspektivləri, demək olar ki,

sürelə azalmaqdə davam edir, xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni səslioloqlarının hakimiyətə ünvanlanmış xəbərdarlıqlarının çıxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistənin, faktiki olaraq, demografik böhran yaşadığını, bu problemiñ həlli perspektivinin olmadığını göstərir.

Ermənistəndə bu sahədə araştırma aparən yerli və beynəlxalq təşkilatlar da, hesab edirlər ki, proseslərin real gedisi sözügedən ölkədə insan resursunun sürelə tükəndiyini meydana çıxarı. Bununla yanaşı, Ermənistən iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını dəha da artırır. Eyni zamanda, Ermənistən xaricdən götürdürüb borcların miqdarı sürelə artır. Bunun nəticəsində, işgalçi ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdiqə dəha da güclənir. Belə şəraitdə Ermənistən formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.

Ekspertlər qeyd edir ki, hazırda Ermənistəndə baş verənlər ölkənin sosial, iqtisadi və siyasi həyatında uzun müddət davam edən tənəzzülün nəticəsidir. Faktiki olaraq, işgalçi ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin, işsizlik, baş alıb gedən korruption halları, yoxsulluq səviyyəsi bu ölkəni sürelə çökəndür. İstər köhnə, isterse də yeni hakimiyətin tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq işgalçılıq siyasetinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusi, Azərbaycan və Türkiye ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliliyə hiss olunmur.

Halbuki Ermənistən bir dövlət kimi var olması birbaşa işgal siyasetinə son qoyulmasından asılıdır. Əks-teqdirdə, Ermənistən tənəzzülü daha sürelə xarakter alacaq.

İşgala son qoyulmasa, Ermənistən iflası qəçilməzdir

Deyilənlərdən çox aydın görünür ki, bu gün işgalçi Ermənistən dövlət olaraq mövcudluğunu davam etdirməsi, inkişafı onun Azərbaycanla normal münasibətlər qurmasından keçir. Düşmən bilir ki, Azərbaycan ərazilərinin işgalinə son qoyulmayana qədər düşdürüb iflas bataqlığından xilas ola bilməyəcək. Ermənilər dəha aydın görür ki, onların rıfahi, ümumiyyətlə, xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayıana, işgal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistən dövlət olaraq çöküşünü davam etdirecək.

A.SƏMƏDOVA



atmayacağı halda, Ermənistəni sarsıcı zərərlər gözləyir.

Ermənistən xilası Azərbaycanın alındadır

Ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan, Ermənistən bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil. Bu gün müasir Azərbaycandan bəhs edərkən, onu xarakterizə eden əsas cəhətlər sırasında, ilk olaraq, dünyənin en sürelə inkişaf edən, davamlı nailiyyətlər imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir. Dinamik tərəqqisi Azərbaycanı artıq siyasi və iqtisadi cəhətdən nəinki regionda, dəha böyük məkanda aparıcı ölkəyə çevirib.

Ölkəmizdə əldə edilən bu uğurlar fonun-

dən Ermənistən evvelki hakimiyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabircasına hakimiyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistən dövlətçiliyinin iflasıdır. Çünkü əger müstəqiliyinin 26 ilində, onun 20 ili bu hakimiyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistən uğursuz dövlətdir. Ermənistən dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistən xalqı görür və Ermənistən hakimiyəti deyir".

Dövlət başçısı bildirib ki, haqq-ədalət özərini tapıb və 20 il Ermənistənə rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi sehnədən qovulub: "Deyə bilərem ki, bu rejimin çökməsində bizim de rolumuz olub, onu mən şışırtmək istəmirəm, bunu biz, neçə deyərlər, öz adımıza çıxmak istəmirik.

yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çetin ki tapılsın. Bu ölkənin demografik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistəndən hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni bu təcrid siyasetimiz öz rolunu oynadı, biz Ermənistən bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərməye de qoymaz, insanların əhvali-rühiyyəsi de yaxşı səviyyədə olmaz".

Aydındır ki, işgal siyasetinə son qoymayaq təqdirdə, qarşidakı dövr ərzində Ermənistən daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm həbəti, həm də demografik cəhətdən Ermənistəni üstələməkdə davam edir. Bundan əlavə, ölkəmizdə ötən dövr ərzində yeni global enerji və neqliyyat layihələrinə start verməklə də Ermənistən təcridini dəha da dərinleşdirə bilib.

Bu fonda, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistəni tərk edənlərin sayı sürelə artır. İndi bu ölkədə görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı

Son illər həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr, dövlət proqramları, siyasi sabitlik ölkəmizin inkişafını daha da sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları turizmin də daha da inkişafına səbəb olub. Ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzu otellərin istifadəyə verilməsi, eləcə də, peşəkar kadların hazırlanmasına diqqətin artırılması və s. Azərbaycanı turizm ölkəsi tək tanıdır. Ümumilikdə, Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addimlar atılıb. Xüsusilə, bölgələrdə bir neçə beşulduzu otel istifadəyə verilib. Yeni turizm mərkəzləri açılıb. Sevindirici haldır ki, bu reallıqların və turizm sahəsinə ayrılan diqqətin nəticəsində, son illərdə Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə olunur.



Ölkəmizin müxtəlif ərazilərinin də dünya standartlarına uyğun gələn oteller, əyləncə mərkəzləri və istirahət zonaları yaradılıb. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksəkləndirilən ekoloji xəzinəsi buradadır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışlı +20°C isti yay axşamları ilə əvəzlenir. Bura, regionun ən böyük xızək kurortunun yerləşdiyi,

Ölkəmizdə nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradılıb

“Şahdağ” və “Tufandağ” MDB-də ən yaxşı dağ-xızək kurortlarının ilk üçlüyündə daxil edilib

sək səviyyədə təminatına əsas verir. Azərbaycanın Xaçmaz, Qəbələ, İsləməlli, Şamaxı, Quba, Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir.

Ölkəmizdə yay turizmi ilə yasaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizme nail olmağa şərait yaradıb. Azərbaycan, isti iqlim qurşağında yerləşməsine baxmayaraq, nadir ölkələrdən ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycan tarixində ilk dağ-xızək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi daxil olan “Qaya” və “Zirvə” mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı. Qədim buzlaqlar, dərin dərələr, heyrlə-



dünyanın ən böyük milli parklarından biri üçün müqayisələnəməz bir məkandır.

Qış-Yay Turizm Kompleksi qa-

pılarını qonaqların üzünə açdığı ilk günlərdən turistlərin böyük mərağına səbəb olub. “Şahdağ” Qış-Yay Turizm Kompleksində xızəksürmə, kanat yolu və digər xidmət-

lər, ticarət mərkəzi, restoran, kafe, oyun zalı və s. turistlərin ixtiyarındadır. Qusar rayonu ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kompleksə bayram günlərində turist axını daha da artmışdır.

Qış turizminin inkişaf etdirilməsi ilə bağlı atılan növbəti addimlardan olan Qəbələdəki “Tufan” Dağ-Xızək Yay-Qış İstirahət Kompleksi oldu. Bu iri kompleksin inşası göstərdi ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət gösterilir. “Tufan” Dağ-Xızək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb. Ərazi-də insanların rahat istirahəti üçün hər cür şəraite malik infrastrukturun, o cümlədən, mehmanxana, ofisler, uşaqlar üçün istirahət güşesi və digər müvafiq obyektlərin ya-

radılması istiqamətində işlər davam etdirilir.

“Şahdağ” Qış-Yay Turizm, “Tufan” Dağ-Xızək Qış-Yay İstirahət komplekslərində görülen işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların göstəricisidir.

Yaradılan şərait, bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Azərbaycana - Qəbələyə və Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılıyan bu məkanlar qışda da turistlərin ən gözəl istirahət mərkəzi olacaq. Bütün bunlar göstərir ki, Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına təsirini göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bu günlərdə “TurStat” Analitik Agentliyi MDB-yə üzv olan və yaxın xarici ölkələrin ən məşhur dağ-xızək kurortlarının 2019-cu il üçün reyting siyahısını açıqlayıb. Sorğu internet vasitəsilə aparılıb və 20 yanvar - Beynəlxalq Qar Gününe həsr olunub.

“TurStat”a istinadən, qış istirahəti üçün ən yaxşı dağ-xızək kurortlarının ilk üçlüyüne Azərbaycan, Belarus və Qazaxıstan kurortları daxil edilib. Agentliyin apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanın “Şahdağ” və “Tufandağ” kurortları 16 faiz, Qazaxıstanın Almatı şəhərinin yaxınlığında yerləşən “Çimbulak” - 23 faiz, Belarusun “Loqoysk” və “Siliçi” dağ-xızək kurortları isə 32 faiz səs toplayıb.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq, hər il qış mövsümündə yanvar ayının son bazar günündə əvvəlki bazar günü Beynəlxalq Xızəksürmə İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə Dünya Qar Günü qeyd edilir.

ZÜMRÜD BAYRAMOVA



Dəmir yol xətti turizmin inkişafına şərait yaradacaq

Dəmir yol xətti turizmin inkişafına şərait yaradacaq

AZERTAC xəber verir ki, bu barədə səhəbət Soçi'də keçirilən Rusiya investisiya forumu çərçivəsində Vladimir Vasiliyevlə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyrovun görüşündə gedib.

Dağıstan Respublikası Prezidentinin mətbuat xidməti V. Vasiliyevin bu sözlerini sitat götürür: “Bu gün biz turizm mövzusuna toxunduq. Bunu əlaqədar olaraq Dağıstan və Azərbaycan arasında yeni qatarın işe salınması respublika üçün çox əhəmiyyətli və faydalı olacaq. Qatarın gömrükden keçməsi prosedurunun müddəti qisaldılacaq”. Dağıstanın rəhbəri qeyd edib ki, keyfiyyətli, müasir və etibarlı dəmir yolu xətti respublika üçün iqtisadi əhəmiyyət daşıyır. Xatırladaq ki, V. Vasiliyev öten ilin oktyabrında bildirib ki, Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu xətti açılacaq.

Paşinyan “iqtisadi inqilab” nağılıını rəsmiləşdirdi

Populist çıxışlara görə, tayı-bərabəri olmayan Nikol Paşinyan hələ də erməniləri, Ermənistan ictimaiyyətini vədlərlə aldadır. Blokada şəraitində olan, marginallaşmış bir dövlətin iqtisadi sıçrayışlar edəcəyini iddia etməyə erməni baş nazirindən başqa kimsədə üz ola bilməz. Sərhədlər açılmayınca, əlaqələr qurulmayıncı, layihələr reallaşdırılmayıncı, istehsal, emal olmayıncı hansı iqtisadi sıçrayışdan dəm vurdugunu Ermənistanın baş naziri heç özü də dərk etmir. Blokada şəraitində olan Ermənistanın iqtisadiyyatını irəli aparacaq nə qüvvə yoxdur, nə imkan, nə də potensial. Hökumətin 5 illik programını parlamentə təqdim edən baş nazir ölkəsinin iqtisadi inkişafını bu gedişlə yuxusunda da görə bilməz. Hakimiyəti əla keçirən baş nazir, görünür, artıq dilemma qarşısında qalıb və erməni cəmiyyətinin səfərlətini, ölkəsinin iqtisadiyyatının məhv olduğunu, bu iflasa son qoyulmanın labüdüyüünü qəbul etmək məcburiyyətindədir.

Küçə nümayişlərindən meydana çıxan avantürist dərk etməlidir ki, iqtisadi inqilab heç də onun düşündüyü küçə nümayişlərinə bənzəməz

Parlamentde çıxışı zamanı N.Paşinyanın “ümmükmələq iqtisadi inqilab”ının başlığını da bəyan edib. Bəlkə də narinci inqilabdan, daha dəqiq desək, hakimiyəti əla keçirmək taktikasından ruhlanan nümayişçi üçün inqilab sözünü dilə gətirmək o qədər de çətin deyil və ola bilsin ki, buna verdişkardır. Amma bu manipulyator cəxəndən dərk etməli idi ki, iqtisadi inqilab heç də onun bu vaxta qədər oynadığı siyasi oyunlarla eyni deyil. Küçə nümayişlərindən hakimiyət kürsüsünə atılan avantürist, artıq dərk etməli idi ki, iqtisadi inqilab heç də onun düşündüyü küçə nümayişlərinə bənzəməz.

Baş nazir həmçinin, parlamentde çıxışı zamanı ümidi var olduğunu bildirib ki, “məxməri inqilab”da qalib gələn xalq “iqtisadi inqilab”da da qəlebə çalacaq. Populist çıxışlar üzrə məharətinə görə seçilən erməni lideri, onu da iddia edib ki, Ermənistan hökumətinin yaxın 5 il əsas vəzifəsi yoxsuluğun və işsizliyin azaldılması və aradan qaldırılması, sənayenin və ixracın artımı olacaq. Amma ne ilə, hansı imkanlarla və necə buna nail olunacağı hələ də müəmmalıdır. Yəni erməni baş nazir iddia etdiyi iqtisadi sıçrayışın hansı imkanları, hansı əsasla reallaşdırılacağı barədə bir kəlmə de söyləməyi.

Erməni cəmiyyətini, iqtisadiyyatını çökdürən Dağlıq Qarabağ konflikti, sərhədlərinin bağlanması,

blokada şəraitinə düşməsi və marginallaşmasıdır

Nikol Paşinyanın iddia etdiyi 5 illik program ekspert çevrələrində haqlı olaraq tənqidə tuş gəlib. Çünkü deklarativ xarakterinə görə, programın nə kimi nəticələr vərəcəyi, daha doğrusu, nəticəsiz qalacağı indidən bəlliidir. Baş nazir “iqtisadi inqilab” adlandırdığı programda bir kəlmə belə sərhədlərin açılmasından, eyni zamanda, Dağlıq Qarabağ konfliktinin hellinin vacibliyindən danışılır. Amma “iqtisadi inqilab”i küçə nümayişləri ilə qarışdırın və nümayişçi kimi yadda qalan baş nazir unutulmamalıdır ki, 1993-cü ildən bu vaxta qədər erməni cəmiyyətini, Ermənistan iqtisadiyyatını çökdürən, məhz Dağlıq Qarabağ konflikti, eyni zamanda, bu konflikt səbəbindən sərhədlərinin bağlanması, blokada şəraitinə düşməsi və marginallaşmasıdır.

Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, rusiyali tanınmış politoloq Sergey Markov “Vestnik Kavkaza” portalına Paşinyanın “iqtisadi inqilab” programını şərh edərkən, bildirib ki, sərhədlərin blokadası istənilən şərtlərdə Ermənistanın normal inkişafına imkan verməyəcək. “Qərb dövlətlərinin siyasi dəstəyi kifayət deyil və Ermənistan hələ də nizamlanmayan Dağlıq Qarabağ münaqişəsi hesabına iqtisadi blokada vəziyyətindədir” deyən politoloq da dəfələrlə vurğulayır ki, blokada Ermənistanın hər hansı inkişafını əngelləyən əsas maneədir.

Əslində, həqiqətən də, Ermənistan çox kiçik və dar bir bazardır və iqtisadiyyatı yalnız daşı geniş bir bazara ineqrasıya ilə inkişaf edə bilər. Amma belə bir bazar



ni hələ də izah etməyib və bunu izah etmək imkanına da malik deyil

blokada səbəbindən hələ ki, yoxdur. Loqistik maneelər olmasa da, hələ olunmamış Qarabağ konflikti, eyni zamanda, Gürcüstan vasitesilə tranzit yolunun zəif buraxılış qabiliyyəti səbəbindən, Rusiya ilə də əlaqələr mümkin deyil. Bir sözə, Rusiya bazarına da ineqrasiya mümkünüzdür. Yəni Ermənistanın geniş bir bazara ineqrasiya məsələsi hazırlı durumda müşkül məsələdir və erməni baş nazirinin iqtisadi sıçrayış xülyaları cəfəngiyatdır.

Paşinyan düşünürdü ki, olyarxik-kriminal idarəciliyi aradan qaldırmaqla, hər sahədə özünü dediyi kimi, “sıçrayış” əldə olunacaq. Bəlkə də erməni baş nazir hələ də bu fikirdər və guman etməkdə israrlıdır. Amma dərk etmek lazımdır ki, təkcə kriminal Sarkisyan rejimini devirmək, həkimiyət əvəriliyi ilə ölkənin yaralarını saqlamak qeyri-mümkündür. Əks-halda, yəni hakimiyətin 9 aylıq idarəciliyi dövründə, zərrə qədər də olsa, irəliləyiş olardı, nəinki sıçrayış.

İndi Paşinyan və onun hakimiyəti anılamalıdır ki, Azərbaycanla konflikt şəraitində olan Ermənistanın sıçrayışı, yaxud tullanışı mümkün deyil. Dağlıq Qarabağ münaqişəsi səbəbindən sərhədləri bağlı olan ölkənin “iqtisadi inqilab” programı programdan daha çox xülyaya bənzəyir. İnvestisiyalar, texnologiyalar, bazarlar olmadığı halda, hansısa irəliləyiş programı yalnız utopiya olaraq qəbul oluna bilər və heç kim bunu ciddi qəbul etməz.

Fakt budur ki, erməni baş naziri özünün irəli sürdüyü 5 illik programı-

Maraqlıdır, blokada şəraitində hansı qüvvə Ermənistan iqtisadiyyatını irəli aparaçaq? Erməni baş naziri neyə ümid edir ki, belə sıçrayışdan, “iqtisadi inqilab”dan dəm vurur. Əsəssiz program irəli sürmek ne demekdir? Əger Paşinyanın iqtisadi sıçrayış dediyi utopik “iqtisadi inqilab”a hansıa bir əsası varsa, buyursun və bunu izah etsin. Doğrudur, Paşinyan “iqtisadi inqilab” nağılıni rəsmiləşdirdi, amma fakt budur ki, erməni baş naziri özünün irəli sürdüyü 5 illik programını hələ də izah etməyib və bunu izah etmək imkanına da malik deyil.

Vəziyyəti analiz etdiyimiz zaman, bəlli olur ki, hazırkı məqamda Paşinyan yalnız populist kimi görünür. Ermənistanın problemlərinin yalnız öncəki prezidentlərin və hökumətlərin ayağına yazımaqla sıçrayış bir tərəfə, zərrə qədər iqtisadi irəliləyişə də ümid etmək olmaz. Başa Nikol Paşinyan olmaqla, Ermənistanın “iqtisadi inqilab” arzusu, belə getse, elə arzu olaraq qalacaq və baş nazirin utopiya üzərində iqtisadiyyatı dirçəltməsi mümkün olmayacağı. İşgalçi ölkənin, nəinki baş naziri, ümumilikdə, erməni cəmiyyəti bilməlidir ki, təkcə ölkə iqtisadiyyatı deyil, bütövlikdə, Ermənistanın məhv olmaq təhlükəsindən xilası Dağlıq Qarabağ probleminin ədalətli həlli, qanunsuz zəbt edilmiş, işğal edilmiş torpaqların geri qaytarılması, Azərbaycan və Türkiye ilə sərhədlerin açılması yolu ilə mümkündür.

Inam HACIYEV



16 fevral 2019-cu il

YAP Qusar rayon təşkilatının yaranmasının 26-ci ildönümü qeyd olunub



Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının yaranmasının 26 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları, önce, partyanın qurucusu Ulu Öndərin xatirəsini böyük ehtiramla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov çıxış edərək, rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirilər ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra ilk yaradı-

lan rayon təşkilatlarından biri de, məhz YAP Qusar rayon təşkilatıdır: "1993-cü il 14 fevral tarixində təsis olunmuş rayon təşkilati bu gün öz siralarında 6237 nəfər üzvü birləşdirir. Rayon təşkilati öz fəaliyyətini partianın Nizamnamə ve Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də, üzvlərin təşəbbüsüne əsaslanaraq, uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər və gördüyü işlərlə qarışındaki daha böyük uğurları hə-

dəfləyib."

Tədbirdə çıxış edən partiya veterənləri Maya Pirverdiyeva, Telman Kazımov, YAP-in yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəflə mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıblar. Bildirilər ki, bu gün bu siyasetin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərefindən uğurla həyata keçirilməsi nəticəsində, sürətli inkişaf edən Azərbaycan uğurlu nailiyətlər qazanır.

Tədbirdə çıxış edəntəşkilatın qadınlar şurasının sədri Kəməle Qılıçova partianın qadınların fəaliyyəti, cəmiyyətdəki yeri və rolunun artırılması istiqamətindəki səyələrindən danışıb. YAP-in qadınların ictimai-siyasi proseslərdə daha yaxından iştirak etməsi üçün bir sıra uğurlu layihələrə imza atlığı və bu mənada, YAP Qusar rayon təşkilatının nailiyətlərdən söz açıb. Daha sonra çıxış edən rayon təşkilatının gənclər birliyinin sədri Zeynal Əskərov dövlət tərefindən gənclər göstərilən qayğıdan və onların cəmiyyətdəki rolündən danışıb.

Nəzakət Ələddinqızı

Cəfər Cabbarlıının yubileyinə həsr olunmuş videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında "Yubileylər silsiləsi" tədbirlər çərçivəsində növbəti videoçarx hazırlanıb. Kitabxananan AZƏRTAC-a bildirilib ki, videoçarx Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq



Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunub. Azərbaycan və rus dillərində hazırlanmış videoçarx Cəfər Cabbarlıının "Azad bir quşdum", "Susmuş bir duyğu" şeirlərinə yazılmış mahnılarla müşayiət olunur. Videoçarx Rusiyadan kitabxanalarında Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirlərde nümayiş olunacaq.

"Nar" müştəri məmənnuniyyəti üzrə yüksək artım nümayiş etdirib

Ölkənin ən gənc mobil operatoru olan "Nar"-in müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmənnuniyyətində sürətli artım müşahidə olunur. Müştəqil araştırma şirkətləri tərefindən aparılan bir neçə sorğunun nəticələrinə əsasən, son 1 il ərzində "Nar" müştəri loyallığı indeksi üzrə 45% artım qeyde alınıb. Bununla da, "Nar" müştəri məmənnuniyyəti indeksi üzrə en yüksək artım nümayiş etdirib. Eyni zamanda, son 1 il ərzində mobil internet məmənnuniyyəti göstəricisi üzrə 16% yüksəlik qeyde alınıb. Abunəçilərin fikrine əsasən, "Nar" mobil internet sahəsində liderdir.

Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfeli olması, "Nar"-in yüksəkkeyfiyyətli 3G və 4G şəbəkəsi, eyni zamanda mobil internetin keyfiyyəti müştəri loyallığı indeksinin artımına səbəb olub. Qeyd edək ki, ölkədə xili və şəbəkədaxili dəqiqlər, bol internet və çoxsaylı bonusların daxil olduğu "Full" paketleri Azerbaycan mobil rabitə bazasında en sərfeli paket sayılır. Azərbaycan mobil rabitə bazasında ilk dəfə



olaraq "Full" paketlerinin istifadəçiləri dəqiqləri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqlərə dəyişə bilərlər. Paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətli seçilən "Nar", bölgələrdə ən ucuz mobil rabitə xidmətini təqdim edir. Bundan başqa, nar.az internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda "Facebook", "Twitter" və digər sosial şəbəkələr üzərindən abunəçiləre yüksək xidmət göstərir. "Nar"-in abunəçilərə yönəlik bütün yüksəkkeyfiyyətli xidmətləri müştəri məmənnuniyyətini artırıb və abunəçilərinin loyallığını qazanıb.

Xatırladaq ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək neticə göstərib. Sınaqları test xidmətləri üzrə müştəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilde fəaliyyətə başlayaraq qısa bir müddədə Azerbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azerbaycanın zəngin mədəni və tarixi ərəfinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

ABŞ: "Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir"



Azərbaycan Cənubi Avropa üçün daha əhəmiyyətli təbii qaz tədarükçüsü olmaq niyyətindədir. AZERTAC xəbər verir ki, bu barədə ABŞ-in Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məqalədə deyilir. Yazida bildirilir ki, Azərbaycan Xəzər dənizi regionunda xüsusile Avropa bazarına mühüm xam neft və təbii qaz tədarükçüsü hesab olunur. Azərbaycanın təbii qaz ixracı ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsinə çevriləkdir. Azərbaycanın hasil etdiyi təbii qazın müəyyən hissəsi ixracaya yönəldilir. "Azərbaycan Avropaya təbii qaz ixracını genişləndirməyi planlaşdırır. Avropa İttifaqına üzv ölkələrin rəhbərləri Azərbaycanın "Şahdəniz" təbii qaz yatağından çıxarılan qazın Cənubi Avropaya nəqlini qitənin təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi kimi strateji məqsədi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirir. Xüsusile Cənub və Şərqi Avropada coğrafi, infrastruktur baxımından məhdudiyyətlərin mövcudluğu buradakı ölkələrin təbii qaz təchizatı üçün məhdud seçimlər yaradır", - deyə məqalədə qeyd edilir.

Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 1-ci mərhəlesi fevralın 24-də keçiriləcək. Dövlət İmtahan Mərkəzindən AZERTAC-a bildirilər ki, qəbul imtahanında iştirak edəcək bakanlıqlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az-services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.



İmtahanda iştirak etmək istəyən namizəd şəxsiyyətini təsdiq edən sənədin əşlini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq getirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakanlıqlar imtahana buraxılmayacaq.

AQTA sahibkarlara müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin qabalarının mövcudluğunu yerində müəyyənəşdirmeşsi üçün Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Fövgələde Həllar nazirlikləri və digər aidiyəti qurumlarının iştirakı ilə inven-laşdırma komissiyası yaradılıb.



AQTA-dan AZERTAC-a verilən xəbərə görə, agentliyin istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin qabalarının mövcudluğunu yerində müəyyənəşdirmeşsi üçün Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Fövgələde Həllar nazirlikləri və digər aidiyəti qurumlarının iştirakı ilə inven-laşdırma komissiyası yaradılıb.

AXCP və Müsavatın saxta vəsiqə ticarəti

Düyünlər haçalanır və yeni saxtakarlıqlar üzə çıxır

Bu hadisə nə dünən olub, nə də bu gün. İllərdir ki, Müsavat və AXCP üzvlərinə saxta vəsiqələr verib. Bu gün Müsavat partiyasında, saxta vəsiqə qalma-qalı böyüdükcə, yeni faktların üzə çıxmazı gözlənilən idi. Belə ki, partiya funksioneri Səxavət Soltanlınin paylaşıdığı statusundan sonra bu məsələ daha da qızışır: "Bəli, Müsavat partiyası rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müayyənləşməsində ən çox maraqlıdıq. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!"



Dağa-daşa düşməyə nə ehtiyac. İddialarda İ.Qəmberin Müsavat partiyası başqanı olduğu dönenlərdə, daha çox saxta arayış verilməsi məsələsini siz müsavatçılar bilmirdilərmi?

Müsavat məclisinin keçmiş üzvü Adil Qeybullə bildirir ki, partiyada olanların hamısı yaxşı bilirdi ki, Müsavatın saxta vəsiqələri elə-bele verilmirdi: "Hər vəsiqənin öz qiyməti var idi. Elə, bu səbəbdən də, bu gün məsələ kəskinliyi ile ortaya çıxıbsa, bununla bağlı ciddi araşdırma aparılmalıdır. Məsələni ört-basdır etməkdən, bunu aydınlaşdırmaq və təcili tədbir görmək lazımdır".

Müsavat partiyası başqanının keçmiş müavini Qabil Hüseynli də saxta sənədlərlə bağlı məsələnin aydınlaşdırılmasının vacib olduğunu bildirib: "Bu, çox üzüctü hadisədir. İnsanlar xəricə getmək üçün öz ölkələrində müxtəlif saxta yollara əl atırlar, müxtəlif partiyalardan istifadə edirlər. Bu məsələ aydınlaşdırılmalıdır".

Elbəyi Həsənlı: "Bütün bu biabır-cılıqlara görə isə İsa Qəmber və Arif Hacılı məsuliyyət daşıyır"

Yadigar Sadıqlının sənədi boyundan atmasından sonra mühacirət də olan Elbəyi Həsənlı status yazıb ki, saxta sənəd hazırlanması ilə bağlı sirlərin açılıb - tökülməsinə səbəb başqanlıq davasıdır: "Müsavatda başqanlıqla iddialı olan Yadigar Sadıqlı ilə hazırkı sadı Arif Hacılı tərefdarları arasında yeni qarşıdurma yaşanır. S.Soltanlı Y.Sadıqlını neytrallaşdırmaq üçün ortaya bir sənəd qoyub. iddia olunur ki, Y.Sadıqlı Müsavat partiyası adından saxta sənəd vermiş..."

Bu məsələ ilə bağlı Y.Sadıqlı belə bir ifade işlədib: "Heyf Müsavat Partiyasından". Mənim dünən dediyimi Yadigar bəy indi deyir. Alya Yaqublu-nun Müsavat partiyasında saxta sənədlərin satılması ilə bağlı dedikdəri də yaddaşlıdadır... Rəsulzadənin partiyası seviyyəsiz insanların inhi-sarına keçib. Təessüf ki, belədir. Bü-

Laçın Məməşov: "Kirpi" jurnalındaki təsərrüfatı yeyib- dağıdan ferma müdirlərini xatırladan Arif Hacılı saxa vəsi-qə satmağı hamiya bəlliidir"

Digər maraqlı reaksiya isə mühabicətdə olan müxalifətçi Laçın Məməşovdan gəlib. O deyib: "Bunlara bu gün dəymek istəmirdim ki, yazıqlıqlar, Allah bir yandan dəyib nəfslərini artırıb, ağıllarını alıb, heç olmasa, bir gün babayolu verim deyə düşündüm. Amma bu adamlara utanmaq və məsuliyyət hissi yaddır. Dünya şöhrəti çayxana siyasetçisi Səxavət Soltanlı bu boyda ittihamlara cavab vermək-dən, durub "Kirpi" jurnalındaki təsərrüfatı yeyib- dağıdan ferma müdirlərini xatırladan Arif Hacılının "Lacoste" firmasından geyinməsi haqqında bir fikrimi status edib və paylaşüb. Səhv deyirəm? Başqan 25 ildir işləmir, Səməd Səmədov heç Moskvaya bu qədər toyulara getmirdi ki, o, Avropaya gedir. Hələ utanmışlar saxta arayışları düzəldib, özlərindən diqqəti yayanırmış və saxta sənəd hazırlamaqda suçlanan Rauf Hüseynov bildirib ki, saxta vəsiqə "biznesi"nin bünövrəsini Ə.Kərimli qoyub: "Ə.Kərimli arayışları 2500-3000 avrova Hollandiyada yaşıyan, "Azadlıq" qəzətinin və "Azerbaycan saati" verilişinin müxbiri Fikret Hüseynli ilə əlbiş olaraq satırıb".

Bütün bunlardan, bir daha belə bir nəticəyə gəlmək olar ki, müxalifətin dünəni nece idisə, bu günü də həmin durumu xatırladır. Saxta sənədlərin hazırlanıb-paylanması, mühacir biznesləri, belə mənzərənin fonunda daxili çəkişmələrin iyrənc formada təzahürü özlərinə "demokrat" deyənləri xalqın gözündən daha çox salır.

Rəfiqə HÜSEYNOVA

Bank hesabından oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) 102- Zəng Mərkəzi Xidmətinə müraciet edən şəxs bank hesabından oğurluq edildiyini bildirib. DİN-in mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, müraciətlə əlaqədar Bineqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq araşdırımlar aparılıb. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındaki 600 manatın çıxarıclaraq oğurlandığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətde müəyyən edilərək saxlanılıb. Faktla bağlı araştırma aparılır.



Binə qəsəbə sakinindən beş kiloqramdan çox marixuana götürülüb

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Məcidova məxsus heyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, polis əməkdaşları həyətyanı sahədəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 çətənə kolu və 5,1 kiloqrama yaxın marixuana aşkarlayaraq götürüblər. Faktla bağlı araştırma aparılır.



Abırları olsayıd...

Rəfiqə

Elə məsələ də ondadır, olsayıd... Belə olan halda, siyasetdə qalmağa dəyərmi? Görünür onlar o hissiyatın nə olduğunu hələ bu güne kimi anlamayıblar. Anlasayırlar, Müsavatla AXCP-nin rəhbərliyi başda olmaqla, düşərgədəki naftalin iyi verən "liderler" siyasetdə qurban çağının çatdığını qəbul edərlər.

Fakt budur ki, "liderlər" inди kimi həyəszliq nümayış etdirməklə, guya xalqın "dərdinə şərik" oduqlarını nümayış etdirirlər. Bu qədər həyəszliq olar? Hansı xalqdan danışırlar, bax, bu, müəmmalıdır. Axi, xalq onları dəstekləmir. Demli, nece ki, xalq bunlardan imtina edib, özləri də özlərini xalqdan təcrid ediblər. Onda bunlar nəyi gözləyirlər? Niye siyasetin bunları olmadığını qəbul edib, siyasi arenanı üzüsülu olaraq tərk etmirlər? Sözsüz ki, sualın cavabı çox bəsittir. Ona görə ki, heç vaxt xalqı düşünməyiblər, əksinə, xalqdan öz şəxsi mənəfətləri üçün istifadə edərək, qrantlar, pul-paralar dalınca qaçıblar. Bu qəçişlə əvvəlcə özlərini satırlar, "mühacir biznesi" qurular, vəsiqə satırlar, sata-sata satqınçılıq "rütbəsinə" qalırlar, sonra da, bu satqınlar abırsızcasına mitinq keçirərək, xalqa çağırış edirlər. Bax, Ə.Kərimli, İ.Qəmber, C.Həsənlı, A.Hacılı, Q.Zahid, X.İsmayıllı, L.Yunus, V.İskəndərli, O.Teymurxan ... abırsızcasına yənə eyni qərez, yenə də Azərbaycana qarşı şirkələr və iyrancı oyunlar. Amma unudurlar ki, Azərbaycan yürütdüyü müstəqil siyaset nəticəsində, artıq bu cür təzyiqlərə və təhdidlərə önem vermır! Çünki Azərbaycan günü-gündən inkişaf edir. Paytaxtimizin və əyalətlərimizin gözəlləşməsini, yeni yolların çəkilməsini, körpüllerin salınmasını, Olimpiya mərkəzlərinin tikilməsini, turizm bazalarının yaradılması, bir sözə, xalqımızın rifahının yüksəlməsini istər avropalılar, istərsə də, onlara nökərcilik edən Ə.Kərimli və onun kimi satqınlar bir faktı anlamayırlar: Belə davam etse, Azərbaycan daha sərt mövqeyini ortaya qoyaraq, deyilən o "standartları" üzərindən keçəcək, eyni zamanda, xalq tərəfindən zibilliyyə atılan dağdıcı düşərgə "liderləri"ni birdəfəlik əzib tapdalayacaq və əlbətdə, öz doğma torpaqlarını geri qaytaracaq. Artıq bu amil görünməkdir. Əşsi, bu qədər də abırsızlıq olar? Elə bu abırsızlıqlara ciddi elmin nə dediyini xatırlatmaq istərdim. "Ən böyük şər oğurluq yox, hətta qəti də deyil, satqınlıqdır". Boris Akunin deyib. Dante "İlahi komediya" əsərində satqınları cəhənnəmin ən sonunu - 9-cu qatında yerləşdirib". Psixologiya elmine görə, xəyanət - elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanetlərin en böyüyü - dövlətə xəyanətdir.

Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə, doğrudan da varlanmaq üçün, xəyanətə əvəz olaraq pula satılır və nəticədə satılıq mala çevirilir. Amma unudurlar ki, bunun da bir sonu var və bu sona qurban deyirlər. Az qalib, artıq sizlər qurban çağındasınız, ay abırsız və anlamazlar...

16 fevral 2019-cu il

“Xaricidən maliyyələşmək qəti şəkildə qadağandır”

Məhkəmə AXCP sədri Əli Kərimlinin cəzalandırılması barədə qərar verə bilər

Məlum olduğu kimi, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Kərimlinin müəyyən şəxslər vasitəsi ilə Rusiyadakı azərbaycanlılardan mitinqlərin keçirilməsi və qarşıdurmalar yaradılması üçün maliyyə vəsaiti toplaması ilə bağlı məhkəmə prosesi keçirilir. Artıq Ə.Kərimlinin emissarları vasitəsi ilə Rusiyadakı azərbaycanlılardan pul toplaması şahidlərin və təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmadadır. Söhbət etdiyimiz müsahiblərimiz xarici ölkələrdən partiyaların maliyyə əldə etməsi Azərbaycan qanunvericiliyinə zidd olduğunu bildirdilər. Qeyd etdi ki, məhkəmə qərarına əsasən, Ə.Kərimlinin cəzalandırılması və AXCP-nin qeydiyyatının ləğv edilməsi mümkündür.

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev: “AXCP-nin xaricdən maliyyə yardımaları alması ciddi qanun pozuntusudur”

- Siyasi qurum hansı ölkədən maliyyə alırsa, onun da maraqlarını müdafiə edir. Gələcəyini düşünən bütün dövlətlər vətəndaşlarının, ərazisində fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının xarici əlaqələrinə olduqca həssaslıqla yanaşırlar. Çünkü bu məsələ adıçəkilənlərin şəxsi işi hesab olunmur, birbaşa dövlətlərin milli maraqları, təhlükəsizlikləri ilə bağlı olan problemlərdir. Azərbaycan dövləti də milli təhlükəsizliyini qorumaq üçün buradakı qurumların xaricdən maliyyələşməsi məsələsinə diqqətə izləyir və bununla bağlı Milli Məclis müvafiq qanunlar da qəbul edib. Məsələn, Seçki Məcəlləsinə görə, son 10 ildə Azərbaycanda yaşamayan və yaxud xarici dövlətlər arasında müəyyən öhdəliyi olan insanlar prezidentliyə namizədləklərini verə bilməzler. Bu maddə, ona görə qəbul olunub ki, xaricdən maliyyələşməyi xəbər verən şəxsin dövlət başçısı olmaq iddiası təmin edilmesin. Eləcə də, siyasi partiyalar haqqında qanuna görə, onların xaricdən maliyyələşməsi qadağandır. Milli təhlükəsizliyini ön plana çəkən dövlətlərin heç biri ərazisindəki siyasi partiyaların xaricdən maliyyələşməsinə normal baxa bilməz. Odur ki, hakimiyət iddiasında olan AXCP-nin xaricdən maliyyə yardımaları alması faktının mehəkəmədə öz təsdiqini tapması ciddi qanun pozuntusunun olmasından xəbər verir. Digər tərəfdən, son illər dünyada baş veren “rəngli inqilablar”ın hamisinin xaricdən maliyyələşməsinə unutmaq olmaz. Əreb ölkələrinin “rəngli inqilab”lar sayesinde neçə dağılmış振兴 zijn qarşısında baş verib. Ukraynada “inqilab”dan son-



xaricdən maliyyələşməsi faktını aşkar ediblər, həmin qurum barəsində qanunvericiliyə uyğun hərəkətlər etməkdə tam haqlı olacaq.

“Yurdaş” partiyasının sədri Mais Səfərli: “Partiya rəhbərlərinin cəzalandırılması məsəlesi nəzərdə tutulur”

- Demokratik-hüquqi cəmiyyətlərin hamisində ümumi qayda və qanun var, partiyalar xarici ölkə vasitəsi ilə maliyyələşmə bilməz. Bu, çox ciddi məsələdir. Nəyə görə? Demokratik-hüquqi cəmiyyətlərdə partiyalar siyasi fəaliyyətə məşğul olan insanlar qrupudur. Hər bir partianın da əsas məqsədi demokratik seçki yolu ilə hakimiyətə gəlməkdir. Partyanın xaricdən maliyyələşdirilməsi məsələsinə çox ciddi baxmaq lazımdır. Bu, dövlət üçün təhlükədir. Ona görə də, məhkəmə araşdırılmasının, obyektiv gedecəyinə ümidi edirəm və bu məsələnin çox ciddi şəkildə hüquqi araşdırılmasının yəqin ki, şahidi olacaq. Həqiqətən də, belə faktlar varsa, hər bir kəs öz cəzasını almalıdır. Bu, həm də partiyaların özüne də ciddi dərs olmalıdır ki, xaricdən maliyyələşmək qəti şəkildə qadağandır. Bu məsələnin üzərinə qanunun gücü ilə mütləq gedilməlidir ki, belə hallar bir daha tekrar olunmasın. Qanunda belə hallar baş verərsə, onun aradan qaldırılması yolları, o cümlədən, partiya rəhbərlərinin cəzalandırılması məsəlesi de nəzərdə tutulur. Hesab edirəm ki, qanun tam gücü ilə bu məsələ öz həllini tapacaqdır.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: “Cinayətkar bəlli dirsa, faktlar varsa, cəza qaçılmazdır”

- Əli Kərimlinin Rusiyadan maliyyələşməsi ilə bağlı dövrü mətbuatımızda bu güne qədər kifayət qədər məlumatlar yayılıb. Hətta bununla bağlı ona Rusiyada fəaliyyət göstərən əslən Azərbaycan kökənlə, əslində isə, Rusiya vətəndaşı, orada general vəzifəsin-

ra, bu gün ölkədəki 20 milyon əmək qabiliyyətli əhalidən 10 milyonu xarici ölkələrə köç edib. Bu kimi acı təcrübələri nəzərə alaraq, Azərbaycan dövləti də konkret siyasi partianın de çalışmış Sakit Allahverdiyev adlı şəxs Azərbaycan və Rusiya mətbuatında bununla bağlı açıklama vermişdi. Bir neçə il bundan önce də S.Allahverdiyevin özü çıxdı mətbuataya və dedi ki, “mən Ə.Kərimlinin özünü və “Azadlıq” qəzətinin baş redaktoru Qənimət Zahidovla birgə Moskvada qonağım olarkən, ona 100 minlərle Azərbaycan manatı ilə maliyyə vəsaiti vermişəm”. S.Allahverdiyevin bu ittihamını nə Ə.Kərimli, nə də Q.Zahidov cavablandırımadılar. Yəni bu mövzuya toxunmadılar, amma susdular. Bu da, onun göstəricisidir ki, general həqiqəti demişdi və onunla görüşünü xatırlamışdı ki, axı, mən “Azadlıq” qəzətinin çapı üçün hər ay nə qədər maliyyə vəsaiti ödəyir. Niye “Azadlıq” qəzətinin jurnalistləri bu gün əməkhaqqından şikayət edirlər. Məsələ bundan qaynaqlanır. Xatırlayırsınızsa, bir il bundan önce, Ə.Kərimlinin digər bir müavini Gözəl Bayramlı qonşu Gürcüstənə qayıdanda, onun üzərində 10 min avro təpilmişdir. Hüquq-mühafizə orqanları bu məsələni araşdırıb, cəmiyyətə açıqladılar ki, G.Bayramlı bir il ərzində 43 dəfə Gürcüstana səfər edib. Həmin dövrlərdə Azərbaycan qanunvericiliyində dəyişikliklər edilmişdir. QHT-lərin idarə olunması haqqında, ölkəyə qrant layihələrinin icrası ilə bağlı, xarici donorların Azərbaycana qrant verilməsi prosesində müəyyən əlavə və dəyişikliklər edilmişdir. Yəni radikal müxalifətin təsirində olan QHT-lər vəsitiesi ilə o pulların ötürülmə prosesi dayandırılmışdır. Xarici təşkilatların radikal müxalifətin maliyyələşdirme prosesini o günə qədər, məhz QHT-lər, vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təmin edildi. Amma qanunvericiliyə dəyişikliklər olunandan sonra bu prosesi onlar Gürcüstan üzərindən aparırdılar. Sizin sualınıza gəldikdə isə, bu gün faktiki məhkəmə prosesi gedir. Həmin o vəsaitin Ə.Kərimliyə ötürülməsi prosesində iştirak edən şəxslər məhkəmə öündə izahatlar verirler. Birmənəli olaraq, Ə.Kərimli həm Rusiyadan, həm Avropadan, həm də İrandan maliyyə alan partiya sədridir. 25 il heç bir əmək fəaliyyəti göstərməyən Ə.Kərimlinin övladları bu gün Avropanın ən bahalı şəhərlərində yaşayırlar. Onların təhsil haqqı bir ilə Azərbaycan manatı ilə 2 yuz min manatdır. İkiisinin təhsili isə 400 min manat edir. Burda yalnız təhsil haqqından söhbət gedir. Bu gün hər kəs çox gözəl bilir ki, İngiltərədə yaşamaq hansı maliyyə imkanlarına malik olmaq deməkdir. 10 ildir, Ə.Kərimlinin övladları, ailəsi oradır. Azərbaycan qanunvericiliyinə görə, hər hansı bir partiya xaricdən maliyyələşmə bilməz. Bu, qanunvericiliyin pozuntusudur. Bununla bağlı cəzalar nəzərdə tutulur. Bu proses yalnız Azərbaycanda hüquq müstəvisində həll olunmalıdır. Yəni hüquq-mühafizə orqanlarının işidir. Cinayətkar bəlli dirsa, faktlar varsa, cəza qaçılmazdır.

GÜLYANƏ



Xalqa qarşı çıxanların cəzası ağır olur

İLHAM

Kimliyindən, tutduğu mövqeyindən, kasib və ya varlı olmasından asılı olmayıaraq, hər bir bəşər övladının bu və ya digər formada çətinliyi və problemi var. Yetər ki, bu kimi çətinlikləri səbrlə qarşılıyib, həllinə nail olasan. Amma çox təsəssüflər olsun ki, problemlərlə qarşılaşan insan əksər hallarda depressiyaya düşür, fikir və xoyalı içinde var-gəl edir. Bununla da, sanki mövcudluğuna və yaşayışına son qoyduğunu nümayiş etdirir. Belə şəxslərlə maarifləndirici söhbətlərin, psixoloji müzakirələrin aparılmasına ehtiyac var. Təbii ki, gərək həmin şəxs bu məsələdə özü də maraqlı olsun və düşdüyü üzücu və ağır vəziyyətdən çıxmaq üçün məqbul hesab edilən variantlardan istifadə etməyə çalışın.

Bununla, həm özünü, həm də etrafında olanları problemlərdən xilas etmiş olar. Bəzən elə insanlar da olur ki, onlar üzləşdikləri problemlərin həllini ancaq və ancaq pul xərcləmək, eyş-işrat məclislərində gün keçirmək, eləcə də, başqalarını gözdən salmağa yönələn mövqə sərgiləməkdə görürler. Bununla bağlı, demək olar ki, vaxtaşırı məlumatlar eşidir, videosujetlər izləyirik. Elə götürək müxalifet düşərgəsində bir para milli və dövlətçilik maraqlarından üz çevirən ənsurların fealiyyətlərini. Bu məxluqlar demək olar ki, hər gün sosial şəbəkələrdə müxtəlif problemləri qabardıb, hökumət və dövlət əleyhinə, həmçinin, bu dövlətə bağlı olan insanlar haqqında hedyanlar danişir, fikirlər bildirirlər. Yəni bu kimi məxluqlar üzləşdikləri rüsvayıcı vəziyyəti digərlərini tənqid və təhqir etməklə aradan qaldırmağa çalışırlar. Həm də ictimai rəyde diqqət mərkəzinə çevrilməye ümidi edirlər. Halbuki dünya yaranandan bu günə kimi, hörmət və rəğbet sahibi olmaq üçün özü-özünü tərbiye etmək, hörmət bəsləmək və başqalarına da hörmət etmək en vacib amil hesab olunub. Bugünkü müxalifət partiya sədrlerinin və onların xaricdə kök salan təmsilçilərinin fəaliyyətlərinə nəzər yetirdikdə, bəlli olur ki, onlar üçün başlıca şərt öz qisaslılıq eməlliğini həyata keçirmek, Azərbaycanın milli maraqlarına zərbe vurmaqla, qrant layihələrini qazanmaqdır. Yəni pul xatırına, doğulub boy-a-başa çatdıqları, suyunu içib, çörəyini yedikləri dövlətə qənim kəsilmək onlar üçün başlıca prinsipdir. Dəfələrlə özünü hüquq-müdaficisi kimi təqdim edən Xədice İsmayıllı, Leyla və Arif Yunuslar, Vüdadi İsgəndərli, Rafail Piriyev, Orduşan Teymurxan, Qurban Məmmədov və bu kimi digər şəxslər Azərbaycanın milli və dövlətçilik maraqlarını təhqir etməklə, xarici mərkli dairələrdə qrantlar əldə ediblər. Elə bu yaxınlarda X.Ismayıllı ABŞ-in SOROS fondundan 500 min dollar aldığı barədə mətbuata məlumatlar sızdı. Sonradan L.Yunusun Norveçdən 180 min dollar alması sosial şəbəkələrdə müzakirə olunan mövzulardan oldu. Bu günler isə, məlum olub ki, AXCP sədri Əli Kərimli Rusiyada yaşayan azərbaycanlılarından mitinqlər və qarşıdurmalar törədilmesi üçün 450 min dollardan yuxarı pul dilənib. Yəni Rusiyada yaşayan azərbaycanlıların qapısını döyen Ə.Kərimlinin adamları onlardan AXCP-nin maliyyə problemlərinin həll edilməsi üçün pul yiğib. Hazırda məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir. Təqsirələndirilənlər və şahidlər ifadələrində Ə.Kərimli üçün Rusiyadan pul topladıqlarını etiraf ediblər. Qısaca, o məsələni bir daha vurgulamaq yerinə düşər ki, müxalifət təmsilçiləri və onların xaricdəki nümayəndələri cəmiyyətin onlara olan nifret problemlərini sağlam, ziyanlı insanları, dövlət atributlarını təhqir etməklə, yoluna qoymağa çalışırlar. Amma ağılsız olduqlarından, düşünmürlər ki, şərəfsiz və yaramaz mövqə sərgiləməklə, uzağa getmek mümkün deyil. Onlara qarşı olan ictimai qınaq, nifret və qəzəb daha da genişlənir. Bu isə, onların sonunun heç də yaxşı olmayacağından xəbər verir. Çünkü xalqa qarşı çıxanların cəzası çox ağır olur.

Azərbaycanın Birinci Xanımı öz çıxışlarında ümumdünya miqyasında inkişafın müasir vektorunun dərk edilməsi şəraitində milli ənənələrin qorunub-saxlanmasının zəruriliyini dəfələrlə qeyd etmişdir. Axi ənənə toxunulmaz sayılan norma, ideya və predmetlərin donub qalmış toplusu deyil. Biz ənənənin kreativliyini, onun müasir dövrün global problemləri labirintində öz orijinal yolumuzu tapmağa imkan verən nəhəng yaradıcı potensialını nəzərdən qaçırı bilmərik.

Mehriban xanım Əliyevanın fəaliyyətinin qlobal xarakteri bizim mədəniyyətin inkişafın aparıcı amilinə və strateji resursuna çevrilmesinə şərait yaradır. Bu məsələdə ölkəmizde yaradılan Heydər Əliyev Mərkəzi, xüsusilə, böyük əhəmiyyət daşıyır. Mərkəz bütün cəmiyyət miqyasında biliklərin idarə edilməsi funksiyalarını yerinə yetirməkdən əlavə, ölkəmizin informasiya, təhsil və mədəni məkanının vəhdətini qoruyub-saxlamağa şəraiti təmin edir. Multimedəniyyət ideyalarını təcəssüm etdirən bu mərkəz dünyadan mədəni sərvətlərini özündə cəmləşdirməklə, XXI əsrin çağırışlarına Azərbaycanın intellektual və mədəni cavabıdır.

Milletin intellektual sərvətlərinin toplanması, qorunması, sistemləşdirilməsi və istifadəsi ilə bağlı çox-funksiyalı bir təsisat olan mərkəz Heydər Əliyevin unikal dövlət quruculuğu və mədəni quruculuq təcrübəsinə əsaslanan elitaların siyasi mədəniyyətini formalasdırmaq məqsədini də qarşıya qoymuşdur.

Modernizmin və ənənəviyyinin bənzərsiz sinergetizmi, universializm və milli qürur hissəleri, tolerantlıq və dövlət mənafelerinin qorunmasına prinsipiallıq, alternativlərin nəzərə alınması və geleceyin dəqiqliyi təqdim etdirən kimi xüsusiyyətləri ilə seçilən Azərbaycan siyasi mədəniyyəti Mehriban xanım Əliyevanın şəxsində öz parlaq ifadəsini tapmışdır. Təsadüfi deyil ki, Onun hələ öten əsrin 90-ci illərinin ortalarından neşrine başladığı "Azərbaycan - İrs" jurnalı ölkə səhədlərindən kənarda Azərbaycan mədəniyyətinin, ölkənin tarixinin həqiqi tükənməz mənbəyi, onun, bir növ, vizit vərəqə kimi qəbul olunur və dəyerləndirilirdi.

Heydər Əliyev Fonduñun rəhbərliyi və təşkilatçılığı ilə heyata keçirilən layihələr təhsil və səhiyyə sisteminin, mədəniyyətin inkişafına, ölkəmizin dünyada tanınmasına, mədəni ərəfənin qorunmasına, xalqın rifah halının yüksəlməsinə istiqamətləndir. Tarixi mədəniyyət obyektlərinin əsaslı surətdə yenidən qurulması, dünya standartlarının tətbiqinə cavab verən müzey və muzey mərkəzlərinin yaradılması, dini məbədlərin və qədim tarixi abidələrin beynəlxalq səviyyədə bərpası, zəngin mədəniyyətimizin, xüsusilə, muğamın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması fondun fealiyyətində əsaslıdır.

Maddi-mədəni ərəfəmizə böyük qayıçı Azərbaycan muğamına yeni nəfəs vermişdir. Heydər Əliyev Fonduñun Azərbaycanın mədəniyyət tarixində silinməz iz buraxacaq layihələri sayəsində Azərbaycan mədəniyyəetine öz töhfəsini verən sənətkarlarla, mədəniyyət nümayəndələrinə fealiyyət göstərmək üçün geniş imkanlar yaradılmışdır.

Azərbaycan muğamının dünya miqyasında təbliğində Heydər Əliyev Fonduñun fealiyyəti ən yüksək qiymətə layiqdir. Azərbaycanın ənənəvi musiqisi olan muğam UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irs siyahısına daxil edilmişdir. Mədəni ərəfin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fon-

dunun geniş fəaliyyət istiqamətidir. Fonduñun bu sahədə ilk layihələrdən biri "Qarabağ xanəndələri" müsiki albomunun nəşri olmuşdur. Bu albomda 24 virtuoz muğam ustadının ifası cəmlənmişdir.

Fonduñun Azərbaycan muğamına həsr olunmuş digər nəşri "Muğam ensiklopediyası"dır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər tarixdə ilk dəfə muğam ərəfəsindən tam mənzəresini yaratmışdır. Fonduñun muğam müsabiqələri və festivallara dəstek verir, yaşlı sənətkarlarımıza, yeni istedadlı ifaçılarımıza dayaq olur. Fonduñun dəstəyi ilə paytaxtda Beynəlxalq Muğam Mərkəzi, habelə, regionlarda müasir standartlara uyğun muğam mərkəzləri inşa olunmuşdur.

Mehriban xanım Əliyevanın peşəkarmasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınırlar.

Mehriban xanım Əliyeva indiyə-qədərki fəaliyyəti ilə "milli mədəniyyət diplomatiyası"nın memarı olduğunu qətiyyətə səbüt edib. Taleyin xoşbəxt nəsibidir ki, bu sahənin de birincisi olmaq onun adına yazılıb.

Gələcəkde, hansı tarixi dövrdə olmasından asılı olmayıraq, "Azərbaycanın milli mədəniyyət diplomatiyası kimdən başlanır" suali ilə üz-

ləşən hər kəsin tərəddüdsüz cavabı bu olacaq: Mehriban xanım Əliyeva.

Bütün bunlar tekçə milli mədəniyyətimizin təbliği deyil, eyni za-

aid olduğu sahələrlə bağlı çox ciddi və genişmiyən beynəlxalq layihə və proqramları, konfrans və toplantıları ilə yadda qalmışdır. Yuxarıda da, qeyd etdiyimiz kimi, Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqdə Müqəddəs Məryəm Kafedral kilsəsinin yenidən qurulmasına olan yardım, Pakistanda zəlzələdən zərər çəkən Qızlar Məktəbinin yenidən inşası, Hollanda, Rusiya, Gürcüstan, Rumınıya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni ərəfəsinin qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili, "Avroviziya" müsiki yarışmasında Azərbaycanın iştirakına dəstek və s. bu-na parlaq nümunədir. Bütün bunlar sivilizasiyalar arasında dialoq örnəyi kimi bütün dünyada təqdir olunur.

Sırr deyil ki, bu gün münaqışlərdən mümkün qədər uzaq, düzənli bir dünyadan yaradılmasından ötrü sivilizasiyalararası dialoq BMT və UNESCO kimi beynəlxalq təşkilatlar terəfindən əsas çıxış yolu kimi qəbul olunur. Dünyamızda sülh və emin-amanlığın təmin olunması, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün bele bir dialoqun qaćılmalıdır.

Bu gün qarşında duran ən mühüm məsələ Qərb və Şərqi sivilizasiyaları arasında dialoq mühiti yaratmaq, onlara aid ən mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir.

Heydər Əliyevin uzaqqorən si-

MODERNİZM VƏ ƏNƏNƏVİLİYİN BƏNZƏRSİZ SINERGETİZMİ

manda, mədəni dəyərlərimizin köməyi ilə Azərbaycanın bu gün qloballaşan dünyada son dərəcə təsirli bir amilə çevrilmiş mədəniyyət diplomatiyasında fəal iştirakıdır.

Azərbaycanın Şərqi və Qərb mədəniyyətləri arasında tutduğu mütəşəkkil, sistemli, təşkilatlanmış, müasir dövrün çağırışlarına uyğun, ən əsası isə, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirir.

Heydər Əliyev Fonduñun mədəniyyət diplomatiyasını Azərbaycanın mədəniyyətinin geniş təbliği, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yardım göstərilməsi, ölkə həqiqətlərinin dünyaya ictimaiyyətinə çatdırılması, xarici ölkələrin təhsil müəssisələri, QHT-ləri və digər fond və təşkilatları ilə əməkdaşlığın inkişafı, beynəlxalq konfranslar və seminarların təşkili, elmi və təhsil məbadilələrinin reallaşdırılması və digər bu kimi səmərəli yollarla reallaşdırır.

Bütün bunlar, sadəcə, formal xarakter daşımayıb, indiye qədər Fonduñun bu məqsədlərin hər birinin

yasəti sayəsində Azərbaycan çoxdan bu proseslərin fəal iştirakçısıdır. Bu məsələyə münasibətin Ulu Önder zamanında, belə ifadə etmişdir: "Avropa ölkələri ilə münasibətlərin inkişafında Qədim İpək Yoluñun bərpasını nəzərdə tutan TRASEKA programının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng neqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqli Qərbin qovuşmasında mühüm rol oynayır". İndi Azərbaycanda bu strateji kurs Prezident İlham Əliyev tərəfindən inamlı davam etdirilməkdədir.

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi, qədim İpək yolunun bərpasında oynaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərələrinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səsləndirdi ki, ölkəmiz Şərqli Qərbi arasında köprüdür. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz daha, sadəcə olaraq, iki sivilizasiya arasında köprü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcıları olmaqla, onların vəhdətini təcəssüm etdiririk. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbayca-


na özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərqli Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir. Mehriban xanım Əliyevanın məqsədönlü təşəbbüsleri və Heydər Əliyev Fonduñun ardıcıl fəaliyyəti nəticəsində bu gün Azərbaycan sivilizasiyalararası dialoqda təşəbbuskar və aparıcı tərəf kimi çıxış etməkdədir.

Əlamətdar haldır ki, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri, Şərqi və Qərbi sülh və şəfqət elçisi Mehriban xanım, sadəcə, sual qoymaqla kifayətlənmir; O özünün artıq beynəlxalq miqyas almış geniş və çoxcəhətli fəaliyyəti ilə bu suala həm də cavab verir, sivilizasiyalar arasında qarşılıqlı anlaşılma yaradılması istiqamətində ciddi əməli adımlar atır. Mehriban xanım öz fəaliyyəti ilə mədəniyyətlər və sivilizasiyalararası dialoqa necə nail olmağın yollarını göstərir. Məlumdur ki, mədəniyyətin, elmin, texnologiyasının, iqtisadiyyatının, fiziki sağlamlığın, idmanın prioritətiyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritətiyinə əsaslanan Şərqi sivilizasiyası, ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda, onun kamil insanın formalasmasının

dakı rolu haqqında söhbət açmaq olar.

Sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Son illərin ən funksional terminlərindən olan multikulturalizm anlayış baxımdan, əslində, qədimlərə gedir. Bu anlayışın mahiyətində cəmiyyəti dəhaçox ədalət və merhəmet kimi ümuməşəri ideyalara təşviq etmə cəhdədir. Multikulturalizm ele bir siyasetdər ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayıraq, onların hamisinin hüquq və azadlıqlarına hörmətə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərinin inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyaseti assimiliyasiyanı inkar edən integrasiyaya aparır. Mehə buna görə də bu siyaseti təkcə siyasi elita deyil, eyni zamanda, millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Vahid Əmərov,
falsafe üzrə falsafe doktoru



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduñun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

Yeddi zeytun və bir əncir yeməyin şəfəsi



Yaponiyada herontoloqlar 25 il aparılan təcrübələr nəticəsində belə bir nəticəyə gəliblər ki, həmisi cavan qalan, çağlam və gümrək görünənlərin bədənlərində ifraz olunan xüsusi bir maddə var və həmin maddə onların cavan və sağlam qalmasına səbəb olur", - deyə həkim-fitoterapevt Fizuli Hüseynov AZERTAC-a verdiyi müsahibədə söyləyib. O, söhbətinə davam edərək deyib: "Alimlər həmin hormonun istehsalına daha çox səbəb olan bitkiləri araşdırmağa başlayanda maraqlı bir qənaətə gəliblər. Gündə 7 ədəd zeytunla 1 ədəd ənciri birlikdə yemək həmin hormonun daha çox istehsal olunmasına səbəb olur və onunla qidalanınanın mədə-bağırsaq sisteminde demək olar ki, heç bir problem üzə çıxmır.

Bir ay müddətində gün ərzində iki dəfə yeməkdən 1 saat əvvəl 7 ədəd zeytun və 1 ədəd ənciri birlikdə yeməyin böyük faydası var. Qəbul edilən zeytunların yetişmiş olması məsləhətdir, hətta onun turşusundan da istifadə etmək olar. Prosedur zamanı 7 ədəd zeytunun qəbulundan sonra fasile vermədən əncir qurusu yeyilməlidir. İki meyvenin qarışıq qəbul edilməsi ürək əzələsini gücləndirir, damarlara elastiklik verir və onları kireçləşmədən qoruyur, xolesterini miqdarını aşağı salır.

Bir ay həmin üsulla qidalanma Alshaymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı, babasil, xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır.

Tərkibi minerallar və kalsiumla zəngin olduğuna görə sümük boşluğu problemləri zamanı müsbət təsir göstərir". "Zeytun və əncirin qarışıq dəmir, mis və sink mənbəyidir, qanazığını aradan qaldırır, mineralların yaxşı sorulmasına səbəb olur. Ariqlamaq istəyənlər üçün də belə qidalanma yaxşı vasitədir. Zeytun və əncirin yeyilməsi iştahani azaldır və piylerin əriməsinə səbəb olur. Bol antiodsidant mənbəyi kimi nəfəs çatışmazlığı və infarkt olanlar üçün də yaxşı müalicə və profilaktik vasitədir", - deyə həkim-fitoterapevt söhbətinə yekun vurub.

Emosional acliq nadir?



Qida hər birimiz üçün vacibdir. Bir çox insanlar sağlamlığını və enerjisini qorumaq üçün, bəziləri isə darixdığından, stressi və ya emosional ağırları aradan qaldırmaq üçün qidalanır. Emosional acliq mütəmadi olaraq böyük miqdarda qida qəbul etmək vərdiştir. Bu iştaha fərqli hissələrdən irəli gelir və acliq deyil. Ekspertlərin fikrincə, doymamağın 75 faizi emosiyalardan yaranır. Təkklik, zəiflik, hirs, məyusluq, depressiya, narahatlıq kimi hissələr şüursuz və nəzarətsiz qidalanmağa səbəb ola bilər. Xoşbəxtlikdən, qida asılılığını aradan qaldırmannın bir çox yolu var. Onun öhdəsindən gəlmək üçün istək və iradə lazımdır.

Bu barədə AZERTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cerrahiyyə Klinikasının hekim-cərrahi, bariatrik diyetoloq, tibb elmləri üzrə felsefə doktoru Vəfa Paşazadə məlumat verib.

Sağlam qidalanma üzrə mütəxəssis, həmçinin fiziki və emosional acliq arasındakı fərqlər barəsində məlumat verər deyib: "Fiziki acliq tedricən artır, yalnız emosional acliq isə birdən-birə yaranır. İnsanlar adətən emosional acliq qeyri-sağlam yeməklə aradan qaldırmağa çalışırlar. O zaman zərərli qidalara qəbul edirlər, məsələn, çox şirin və duzlu yeməklər yeyirlər. Fiziki acliqın təlebatını ödədikdən sonra artıq yeməmək üçün dayanırsınız. Bu hal emosional acliqda çətin olur. Emosional acliq hissə beyninə bağlıdır. Siz pizza və ya dondurmanın dadını ağızınızda hiss edə bilirsiniz və beyniniz daim arzuladığınız qida haqqında düşünməyə başlayır. Fiziki acliq mədədə hiss olunur. Qarın boşluğunundan uğultu səsleri eşidilir. Məraqlısı budur ki, emosional acliq doydurmaq insanda günah və xəcalet hissi oyadır".

ELAN

Zəliyeva Samire Kazım qızına məxsus Bakı şəhəri C.Qaryağdı oğlu küç, ev 57, mənzil yaşayış evinə verilmiş çıxarış (kupça) itdiyi nə üçün etibarsız sayılır.

* * *

ADPU-nın III kurs tələbəsi Heydərli Fatimə İmran qızının adına verilmiş Korreksiyaedici təlim ixtisası üzrə tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Ses

Son səhifə

16 fevral

Bu gün Bakıda dünya kuboku start götürəcək

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı start götürəcək. SIA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəber verir ki, turnirde 31 ölkədən 200-dən artıq atlet birləşmələrindən mübarizə aparacaq. 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 dünya kuboku yarışları keçiriləcək. Paytaxtimiz isə bu kuboklardan ikisindən ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha önceki illərdə isə dünya kubokları (2016-ci il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa maraqlı səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır. Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi programda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi programlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cüjrində Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku da təqdim olunacaq.



2030-cu ildə keçiriləcək dünya çempionatına 4 ölkə ev sahibliyi edəcək?

Argentina, Çili, Uruqvay və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmek üçün ortaq ərizə təqdim edəcək. "Gazeta.ru" saytında xəber verir ki, Çilinin prezidenti Sebastyan Pinyera bir neçə ay önce Argentina, Uruqvay və Paraqvay prezidentlərinə mundialın birgə təşkili ilə bağlı müraciət etmişdi. O şəxsi "Twitter" hesabında bu təklifin hər üç ölkə tərəfindən qəbul olduğunu qeyd edib.

Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirdiklərini bildirib. Qeyd edək ki, 2026-ci ildən dünya çempionatında iştirak edəcək komandaların sayı 48-ə çatacaq. Yeni formatda ilk mundial ABŞ-da keçiriləcək.



"Atletiko Madrid" Dieqo Simeone ilə yeni müqavilə imzalayıb

Ispaniyanın "Atletiko Madrid" klubunun rəhbərliyi hazırlı bas məşqçi Dieqo Simeone ilə yeni müqavilə imzalayıb. 48 yaşlı argentinələ mütəxəssis 2022-ci ildək Madrid təmsilçisini çalışdıracaq. Müqavilənin maliyyə məsələləri açıqlanmayıb.

"Atletiko Madrid" Dieqo Simeonenin bas məşqçi kimi işlədiyi altıncı klubdur. Daha əvvəl o, Argentinanın "Racing", "Estudiantes", "River Plate", "San Lorenzo", İtaliyanın "Kataniya" klublarını çalışdırıb. Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid" in baş məşqçisi postunda çalışır. O, klub ilə bir dəfə La Liganın, İspaniya kubokunun və Super kubokunun, iki dəfə UEFA Avropa Liqasının və UEFA Super kubokunun qalibi olub. Mütəxəssisinin rəhbərliyi ilə klub iki dəfə UEFA Çempionlar Liqasının finalında mübarizə aparıb. O, futbolçu kimi "Atletiko Madrid" in forması ilə 114 oyunda 20 gol vurub.

"Neftçi" klubu daha bir futbolçu transfer edib



Neftçi" klubu yeni transferini reallaşdırıb. Klubun rəsmi "Facebook" səhifəsində yer alan məlumatata görə, paytaxt təməsilçisinin Moldovanın "Şerif" klubunun futbolçusu Petru Rakunun heyətinə qatılıb. Otuz iki yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir. Qeyd edək ki, Petru Rakun Moldova milli komandasının üzvüdür.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**